

Psixiatriya

1) Əgər xəstə uzunmüddətli gəzintidən sonra ayaqlarında keyləşmə və ayağının altında arabis sancı hissiyatından şikayətlənirsə, söhbət hansı pozuntudan gedir?

- A) Hiposteziya
- B) Senestopatiya
- C) Parasteziya
- D) Hipersteziya
- E) Derealizasiya

2) Mövcud simptomlara tənqidi münasibətin olmaması daha çox hansı qavrama pozuntusunu xarakterizə edir?

- A) Sadalananların hamısı doğrudur
- B) Hipersteziyalar
- C) Paresteziyalar
- D) Hallüsinasiyalar
- E) Hiposteziyalar

3) Aşağıdakılardan hallüsinasiyalar üçün xarakterik olanı hansıdır?

- A) Yalnız şizofreniya və digər endogen psixozlarda rast gəlinir
- B) Reallıqda mövcud olmayan obyekt və ya hadisənin yanlış qavranmasıdır
- C) Yuxarıda sadalananların hamısı doğrudur
- D) Neqativ simptomlara aiddir
- E) Reallıqda mövcud olan obyekt və ya hadisənin təhrif olunmuş qavranmasıdır

4) Əgər xəstə başının ölçüsünün 2 dəfə böyüdüyünü hiss edirsə, söhbət hansı qavrama pozuntusundan gedir?

- A) Psevdohallüsinasiyalar
- B) İllüziya
- C) Dismorfofobiya
- D) Hipersteziya
- E) Paresteziya

5) Aşağıdakı pozuntulardan hansı yaddaş pozulmasına aid deyil?

- A) Anteroqrad amneziya
- B) Konfabulyasiya
- C) Psevdoeminissensiya
- D) Mentizm
- E) Retroqrad amneziya

6) Konfabulyasiyanın tərfi aşağıdakılardan hansıdır?

- A) Yaddaş boşluqlarının xəstə tərəfindən ağına gələn fantastik ifadələrlə doldurulması
- B) Yaddaşın itirilmiş hissələrinin reallıqda, lakin başqa vaxt baş vermiş hadisələrlə əvəz olunması
- C) Xəstəliyin yaranmasına qədər baş vermiş hadisələr haqda xatirələrin itirilməsi
- D) Xəstəliyin kəskin ifadə olunmuş vəziyyətlərindəki hadisələrin yaddaşdan silinib getməsi
- E) Yenidən əldə olunmuş biliklərin uzun müddət qorunub saxlanması bacarığının kəskin aşağı düşməsi və ya tamamilə itirilməsi

7) Aşağıdakılardan düşüncənin keyfiyyət pozuntusuna aid olanı hansıdır?

- A) Amensiya
- B) Göstərilənlərin hamısı doğrudur
- C) Oneyroid
- D) Düşüncənin əlaqədarlıq pozuntusu
- E) Deliriy

8) Aşağıdakı simptomlardan katatoniya zamanı müşayiət edilməyəni hansıdır?

- A) Oyanıqlıq
- B) Oneyroid
- C) Katalepsiya
- D) Deliriy
- E) Stupor

9) Yaddaşın itirilmiş hissələrinin reallıqda, lakin başqa vaxt baş vermiş hadisələrlə doldurulması necə adlanır?

- A) Retroqrad amneziya
- B) Anteroqrad amneziya
- C) Psevdoaminissensiya
- D) Fiksasiyon amneziya
- E) Konfabulyasiya

10) Bu pozuntulardan hansı intellekt pozulmasına aid deyil?

- A) Demensiya
- B) İmbesillik
- C) Debillik
- D) Amneziya
- E) İdiotiy

11) Bu pozuntulardan yaddaş pozulmasına aid olmayanı hansıdır?

- A) Perseverasiya
- B) Amneziya
- C) Hipomneziya
- D) Psevdoaminissensiya
- E) Hiperamneziya

12) Sadəlik pozuntulardan neqativ simptomatika ilə xarakterizə olunanı hansıdır?

- A) Göstərilən ağıl zəifliyi tiplərinin hamısı
- B) Üzvi ağıl zəifliyi
- C) Lakunar (natamam) ağıl zəifliyi
- D) Total ağıl zəifliyi
- E) Konsentrik ağıl zəifliyi

13) Sadəlik pozuntulardan intellektin inkişafdan qalmasına aid olanı hansıdır?

- A) Lakunar ağıl zəifliyi

- B) Anadangəlmə ağıl zəifliyi
- C) Konsentrik ağıl zəifliyi
- D) Üzvi ağıl zəifliyi
- E) Total ağıl zəifliyi

14) Sadalanan pozuntulardan daha çox epilepsiya üçün xarakterik olanı hansıdır?

- A) Total ağıl zəifliyi
- B) Konsentrik ağıl zəifliyi
- C) Adı çəkilən ağıl zəifliyi tiplərindən heç biri
- D) Göstərilən ağıl zəifliyi tiplərinin hamısı
- E) Lakunar (natamam) ağıl zəifliyi

15) Beynin damar xəstəlikləri üçün xarakterik olan ağıl zəifliyi tipi hansıdır?

- A) Göstərilən ağıl zəifliyi tiplərinin hamısı
- B) Lakunar (natamam) ağıl zəifliyi
- C) Total ağıl zəifliyi
- D) Adı çəkilən ağıl zəifliyi tiplərindən heç biri
- E) Konsentrik ağıl zəifliyi

16) Proqressiv iflic üçün xarakterik olan ağıl zəifliyi tipi hansıdır?

- A) Adı çəkilən ağıl zəifliyi tiplərindən heç biri
- B) Total ağıl zəifliyi
- C) Konsentrik ağıl zəifliyi
- D) Lakunar ağıl zəifliyi
- E) Göstərilən ağıl zəifliyi tiplərinin hamısı

17) Ağıl zəifliyi tiplərindən, əsasən, təfəkkürün müfəssəlliyi və oliqofaziya ilə ifadə olunanı hansıdır?

- A) Total ağıl zəifliyi
- B) Göstərilən ağıl zəifliyi tiplərinin hamısı
- C) Lakunar ağıl zəifliyi
- D) Adı çəkilən ağıl zəifliyi tiplərindən heç biri
- E) Konsentrik ağıl zəifliyi

18) Ağıl zəifliyi tiplərinin hansında əlillik məsələsinə baxılmalıdır?

- A) Konsentrik ağıl zəifliyi
- B) Anadangəlmə ağıl zəifliyi
- C) Göstərilən ağıl zəifliyi tiplərinin hamısı
- D) Lakunar ağıl zəifliyi
- E) Total ağıl zəifliyi

19) Yaddaş pozulmalarından Ribo qanununa uyğun inkişaf edəni hansıdır?

- A) Anteroqrad amneziya
- B) Adı çəkilən simptomların heç biri
- C) Göstərilən amneziya növlərinin hamısı
- D) Fiksasion amneziya
- E) Proqressiv amneziya

20) Psevdoeminissensiyalar və konfabulyasiyalar hansı tip yaddaş pozulmalarına aiddir?

- A) Dismneziyalar
- B) Amneziya
- C) Paramneziyalar
- D) Hipomneziya
- E) Hiperamneziyalar

21) Müəyyən zaman kəsiyində baş vermiş informasiyanın yaddaşdan silinməsi necə adlanır?

- A) Dismneziyalar
- B) Hiperamneziya
- C) Hipomneziya
- D) Amneziya
- E) Paramneziya

22) Sadalanan pozuntulardan produktiv simptomatikaya aid olmayanı hansıdır?

- A) Affektin kütləşməsi
- B) Sayıqlama
- C) Düşüncə pozuntusu
- D) Hallüsinasiyalar
- E) Depressiya

23) Sadalanan pozuntulardan hansıları neqativ simptomatikaya aid deyil?

- A) Katatoniya
- B) Apato-abulik sindrom
- C) Psixenergetik potensialın enməsi
- D) Psevdoastenizasiya
- E) Şəxsiyyətin disharmoniyası

24) Sadalananlardan amneziya növlərindən proqnostik cəhətdən hansı daha ağır hesab olunur?

- A) Qeyd olunan amneziya növlərinin hamısı
- B) Retroqrad amneziya
- C) Anteroqrad amneziya
- D) Fiksasion amneziya
- E) Antero-retroqrad amneziya

25) Bunlardan koqnitiv funksiyalara aid olmayanı hansıdır?

- A) Təfəkkür
- B) Meyl
- C) İntellekt
- D) Diqqət
- E) Yaddaş

26) Dərin düşüncə pozuntusundan ayılıandan sonra caryan edən hadisələrin bir neçə gün sonra xəstənin yaddaşından silinməsi necə adlanır?

- A) Fiksasion amneziyası
- B) Retroqrad amneziya
- C) Anteroqrad amneziya
- D) Paramneziya
- E) Dismneziya

27) Abuliya nədir?

- A) İştahanın artması
- B) Stupor
- C) İştahanın azalması
- D) Affektin kütləşməsi
- E) İradə pozulması

28) Aqressiv və autoaqressiv hərəkətlərlə müşayiət olunan güclü psixomotor oyanma necə adlanır?

- A) Mentizm
- B) Avtomatizm
- C) Raptus
- D) Perseverasiya
- E) Hiperbuliya

29) Ali emosiyalar hansı pozuntular zamanı pozulur?

- A) Şəxsiyyət pozuntusu
- B) Alkoqolizm
- C) Sadalananların hamısında
- D) Demensiya
- E) Şizofreniya

30) Hiperbuliya nədir?

- A) Ajitasiya
- B) Hiperkinezlər
- C) Qida qəbulunun artması
- D) İştahanın artması
- E) İradənin güclənməsi

31) Stupor nədir?

- A) Hərəkə aktivliyin artması
- B) Manerlilik
- C) Təfəkkür pozutusu
- D) Meyllərin pozulması
- E) Psixomotor tormozlanma

32) Aşağıdakılardan düşüncə pozuntusuna aid olmayanı hansıdır?

- A) Koma
- B) Oneyroid
- C) Amneziya
- D) Deliriy
- E) Amensiya

33) Aşağıdakılardan yaddaş pozuntusuna aid olmayanı hansıdır?

- A) Kriptomneziya
- B) Psevdo reminessensiya
- C) Amensiya
- D) Hiper mneziya
- E) Amneziya

34) Nisbətən yüngül düşüncə pozulmasını göstərin:

- A) Koma
- B) Amensiya
- C) Sopor
- D) Obnubilyasiya
- E) Amneziya

35) Real obyektin təhrif olunmuş qavranılması necə adlanır?

- A) Senestopatiya
- B) İllüziya
- C) Aqnoziya
- D) Derealizasiya
- E) Hallüsinasiya

36) Eyni zamanda iki bir-birinə zidd emosional halın meydana çıxması necə adlanır?

- A) Patoloji affekt
- B) Emosional kütlük
- C) Ambivalentlik
- D) Emosional ləbillik
- E) Emosional zəiflik

37) Bunlardan hansı qavrama pozuntularına aid deyil?

- A) Perseverasiya
- B) İllüziyalar
- C) Hallüsinasiyalar
- D) Psixosensor pozuntular
- E) Yuxarıda qeyd olunanların hamısı

38) Təfəkkürün məzmununa görə pozuntusuna aid olmayanı göstərin:

- A) Sayıqlama
- B) Sadalananların hamısı doğrudur
- C) Yüksək qiymətli ideyalar
- D) Obsessiyalar
- E) Neologizmlər

39) Diqqətin tez tükənməsi hansı vəziyyətdə müşahidə edilir?

- A) Maniyalar zamanı
- B) Sadalanan patologiyaların hamısında
- C) Asteniya zamanı
- D) Sarışan hallarda
- E) Sadalanan patologiyaların heç birində

40) Bunlardan yaddaşın kəmiyyət pozulmalarına aid olmayanı hansıdır?

- A) Yaddaşın zəifləməsi (hipomneziya)
- B) Yaddaşın güclənməsi (hipermneziya)
- C) Konfabulyasiya
- D) Yaddaşın itirilməsi (amneziya)
- E) Yuxarıda sadalananların hamısı doğrudur

41) Oliqofreniyanın ən ağır ifadə olunmuş forması hansıdır?

- A) Total demensiya
- B) İmbesillik
- C) Lakunar (natamam) demensiya
- D) Debillik
- E) İdiotiya

42) Aşağıdakılardan beyinin ekzogen zədələnməsinin (travmalar, intoksikasiyalar, infeksiyalar, somatik xəstəliklər) tipik əlamətlərinə aid olmayanı hansıdır?

- A) Koma
- B) Asteniya
- C) Autizm
- D) Hallüsinoz
- E) Deliriy

43) Onkoloji xəstəliklər zamanı bu pozuntulardan hansına rast gəlinmir?

- A) Hipoxondrik sindrom
- B) Katatonik sindrom
- C) Təşvişli sindrom
- D) Depressiv sindrom
- E) Astenik sindrom

44) Üzvi psixi pozuntular daha çox hansı xəstəliklər zamanı yaranır?

- A) Ürək-damar sisteminin xəstəlikləri
- B) Tənəffüs sistemi xəstəlikləri
- C) Qan yaranma sisteminin pozulması
- D) Mədə-bağırsaq xəstəlikləri
- E) Dayaq-hərəkət aparatı xəstəlikləri

45) Bunlardan hansı neyrosifilis üçün xarakterik deyil?

- A) Dizatriya və vətər reflekslərinin zəifləməsi müşahidə olunur
- B) Özünü böyütmə və maddi sərvət sayıqlaması müşahidə olunur
- C) Vasserman reaksiyası qanda 50% hallarda müsbətdir
- D) Pleositoz və likvorda zülalın miqdarının artması
- E) Demensiya

46) Bunlardan psixoendokrin sindromun strukturuna daxil olmayanı hansıdır?

- A) Bütün cavablar doğrudur
- B) Psixi aktivliyin aşağı olması
- C) Meyillərin dəyişilmələri
- D) Affektiv pozuntular
- E) Obsessiyalar və kompulsiyalar

47) Somatik və ya infeksiyon xəstəliklər zamanı yaranan psixotik pozuntular necə adlanır?

- A) Endogen psixozlar
- B) Geriyə inkişaf psixozları
- C) Simptomatik psixozlar
- D) Reaktiv psixozlar
- E) Şizofreniyabənzər psixozlar

48) Hipotireozdan (miksedema) əziyyət çəkən xəstələr üçün hansı psixi simptomlar xarakterikdir?

- A) Oyanma
- B) Obsessiyalar və kompulsiyalar
- C) Psevdohallüsinasiyalar və sayıqlama
- D) Apatiya və tormozlanma
- E) Gülünc davranış (təlxəklik)

49) Hipertireozdan (tireotoksikoz) əziyyət çəkən xəstələr üçün hansı psixi simptomlar xarakterikdir?

- A) Psevdohallüsinasiyalar və sayıqlama
- B) Təşviş və ajitasiya
- C) Gülünc davranış (təlxəklik)
- D) Apatiya və tormozlanma
- E) Obsessiyalar və kompulsiyalar

50) Miokard infarktının hansı mərhələsində xəstələrdə psixotik simptomlar yarana bilər?

- A) Yarımkəskin
- B) Sağalma mərhələləri
- C) Bütün mərhələlərdə
- D) Kəskin
- E) Prodromal

51) Pellaqra zamanı yaranan psixi pozulmaların əsas müalicə metodu hansıdır?

- A) Nootropların standart dozaları
- B) Nikotin turşusunun yüksək dozalarla qəbul olunması
- C) Antiretrovirus terapiyası
- D) B6 vitaminin yüksək dozalarla qəbul olunması
- E) Antidepressantların standart dozaları

52) Vitaminlərdən hansının çatışmazlığı Vernike ensefalopatiyasının və amnestik sindromun inkişafına gətirib çıxara bilər?

- A) A
- B) B1
- C) B6
- D) PP
- E) C

53) Depressiya və ürək-damar xəstəliklərinin ümumi əlamətlərinə aşağıdakılardan hansı aid deyil?

- A) Normal halda reaksiya tələb edən hər hansı hadisə və ya fəaliyyətə emosional reaksiyanın qeydə alınmaması
- B) Enerjinin azalması və yorğunluğun artması
- C) Döş sümüyü arxasında ağırlıq hissi
- D) Tormozlanma və ya ajitasiya
- E) Sadalananların hamısı doğrudur

54) Bu psixi pozuntulardan üreyin işemik xəstəliyi üçün daha çox xarakterik olanı hansıdır?

- A) Astenik əlamətlərin üsünlüyü ilə keçən nevrotik pozuntular
- B) Təqib sayıqlaması ilə müşayiət olunan verbal hallüsinoz
- C) Yaddaş pozulması ilə müşayiət olunan verbal hallüsinoz
- D) Psixi avtomatizmlərlə müşayiət olunan artan amneziya
- E) Total ağıl zəifliyi fonunda epileptik tutmalar

55) Sadalanan sindormların hansında somato-vegetativ pozuntular daha çox özünü büruzə verir?

- A) Kandinski-Klerambo sindromu
- B) Ganzer sindromu
- C) Alkoqol abstinent sindromu
- D) Kotar sindromu
- E) Kapqr sindromu

56) Somato-vegetativ pozuntular sadalanan pozuntuların hansında müşahidə edilir?

- A) Aqorafobiya
- B) Somatikləşmiş pozuntu
- C) Depressiv epizod
- D) Generalizə olunmuş təşvişli pozuntu
- E) Sadalanan bütün pozuntular

57) XBT-10-nun diaqnostik meyarlarına əsasən, doğuşdan sonrakı psixi pozuntulara hansı müddət ərzində diaqnoz qoyulur?

- A) Doğuşdan sonra ilk 2 həftə
- B) Doğuşdan 1 il sonra
- C) Doğuşdan 9 ay sonra
- D) Doğuşdan sonra 6 ay
- E) Doğuşdan sonra ilk 6 həftə

58) Nevrotik anoreksiya diaqnozuna aşağıdakı simptomlardan hansı aid deyil?

- A) Çəkinin itirilməsi prosesi pasiyent tərəfindən "kəkəldən" qıdadan boyun qaçırma və qıdanın süni yolla kənarlaşdırma – özündə qusma yaratma, işlətmə, iştahanı dəf edən vasitələrdən və ya diuretiklərdən istifadə etməklə həyata keçirilir
- B) Xəstəyə yemək yeməməyi əmr edən imperativ xarakterli eşitmə hallüsinasiyaları
- C) Amenoreya

- D) Bədən obrazının təhrifi elə özünəməxsus psixopatoloji forma alır ki, piylənmədən qorxu, sarışan ideya və ya yüksək qiymətli ideya xüsusiyyətini saxlayır və xəstə hesab edir ki, o yalnız aşağı çəkili ola bilər
- E) Bədən çəkisinin əhəmiyyətli dərəcədə və stabil olaraq aşağı düşməsi

59) Aşağıdakı diaqnozlardan nevroitik bulimiyası diaqnozuna uyğun gəlməyəni hansıdır?

- A) Xəstənin bədən çəkisinin əhəmiyyətli dərəcədə və stabil olaraq artması
- B) Qidaya meyllilik
- C) Xəstə qəbul edilmiş qidanın piyləndirmə effektini dəf etmək üçün özündə qusma yaradır, işlədici vasitələrdən yararlanır, həddindən artıq gimnastik hərəkətlər edir, iştahanın qarşısını alan vasitələrdən istifadə edir
- D) Xəstədə psixopatoloji pozulma piylənmə qorxusu formasında qeydə alınır
- E) Xəstə periodik olaraq, qısa müddət ərzində çoxlu miqdarda qida qəbul etməyə başlayarkən, artıq özünü yeməkdən saxlaya bilmir

60) Aşağıda göstərilənlərdən hansı nevroitik bulimiyasının müalicə metodlarına aiddir?

- A) Hamısı doğrudur
- B) İnsulino terapiya
- C) Müalicə olunmur
- D) Elektrik cəngolma terapiyası
- E) Psixoterapiya və medikamentoz müalicə

61) Aşağıdakılardan nevroitik bulimiyasının etioloji faktorlarına aid olanı hansıdır?

- A) Biokimyəvi faktorlar
- B) Sadalanan bütün faktorlar
- C) Genetik faktorlar
- D) Psixoloji faktorlar
- E) Sosial faktorlar

62) Aşağıdakılardan nevroitik anoreksiyanın etioloji faktorlarına aid olanı hansıdır?

- A) Sosial faktorlar
- B) Biokimyəvi faktorlar
- C) Sadalanan bütün faktorlar
- D) Genetik faktorlar
- E) Psixoloji faktorlar

63) Cinsiyətin cərrahi korreksiyası istəyi olmadan əks-cinsə mənsubluqdan müvəqqəti zövq almaq məqsədi ilə onun paltarlarından istifadə necə adlanır?

- A) İki rolda transvestizm
- B) Eksqibisionizm
- C) Fetişizm
- D) Vuayerizm
- E) Transseksualizm

64) Aşağıdakılardan cinsi mənsubiyyətin pozuntusuna aid olmayanı hansıdır?

- A) Oğlanlarda cinsi mənsubiyyətin pozulması

- B) Transvestizm
- C) Homoseksualizm
- D) Qızlarda cinsi mənsubiyyətin pozulması
- E) Transseksualizm

65) Sui-qəsd davranışına ən çox səbəb nədir?

- A) Maniakal vəziyyət
- B) Obsessiv-kompulsiv pozuntu
- C) Yuxarıda sadalananların hamısı
- D) Somatoform pozuntu
- E) Depressiya

66) Kleptomaniya nədir?

- A) Adi oğurluq
- B) Patoloji oğurluq
- C) Maniakal vəziyyət
- D) Sayıqlama
- E) Cavabların heç biri doğru deyil

67) Yuxunun ən qısa mərhələsi hansıdır?

- A) Üçüncü
- B) Gözlərin sürətli hərəkət etmə mərhələsi (REM)
- C) Dördüncü
- D) Birinci
- E) İkinci

68) Yuxunun ən uzun mərhələsi hansıdır?

- A) Üçüncü
- B) Gözlərin sürətli hərəkət etmə mərhələsi (REM)
- C) Birinci
- D) İkinci
- E) Dördüncü

69) Yuxugörmələri yuxunun hansı mərhələsində baş verir?

- A) Üçüncü
- B) Gözlərin sürətli hərəkət etmə mərhələsi (REM)
- C) Dördüncü
- D) Birinci
- E) İkinci

70) Narkolepsiya nədir?

- A) Yuxusuzluğun müalicə metodu
- B) Vaxtından asılı olmayaraq yatmaq məcburiyyəti
- C) Yuxuculluq (hipersomniya)
- D) Yuxugətirici preparatlardan istifadə
- E) Narkozdan istifadə

71) V kurs tələbəsi onda pornosaytları seyr etməyə qarşısızalmaz həvəsin yarandığını bildirib. Cinsi ehtiras yalnız başqalarının seksual münasibətlərini izləyərkən yaranır və masturbasiya ilə müşayiət edilir. Real cinsi əlaqəyə girmək istəyi yoxdur. Söhbət hansı pozuntudan gedir?

- A) İmpotensiya
- B) Fetişizm
- C) Transvestizm
- D) Vuayerizm
- E) Eksqibisionizm

72) Gənc qadın ərinin qəribə davranışı ilə əlaqədar məsləhət üçün müraciət edib. Ərinin 36 yaşı var, ixtisası rəssamlıqdır. Evdə qadın büstünün müxtəlif fasonlu büstqalterlərlə rəsmləri var. Cinsi əlaqədə olanda arvadından büstqalteri soyunmamağı xahiş edir. Ən çox ehtimal edilən diaqnoz hansıdır?

- A) Şizofreniya
- B) Vuayerizm
- C) Fetişizm
- D) Transvestizm
- E) Eksqibisionizm

73) Kişi seksual qadın partnyorunun qəribə davranışları barədə xəbər verib. Qadın ilk seksual kontaktdan “onu incitməyi”, “əl-qolunu bağlamağı” və ya “onu təhqir etməyi” xahiş edib. Qadında hansı pozuntu müşahidə edilir?

- A) Mazoxizm
- B) Sadizm
- C) Transvestizm
- D) Pedofiliya
- E) Vuayerizm

74) Aşağıdakı seksual pozuntulardan ən təhlükəlisi hansıdır?

- A) Vuayerizm
- B) Fetişizm
- C) Pedofiliya
- D) Transseksualizm
- E) Transvestizm

75) Sadalanan somatik xəstəliklərdən hansı seksual disfunksiyalara gətirib çıxara bilər?

- A) Prostat adenoması
- B) Dağınıq skleroz
- C) Bütün cavablar doğrudur
- D) Qalxanabənzər vəzin funksiyasının pozulması
- E) Şəkərli diabet

76) Somatik pozuntusu olan aşağıdakı pasiyentlərdən hansı, mütəxəssis-psixiatr tərəfindən mütləq müayinə olunmalıdır?

- A) Psixi xəstəlikdən əziyyət çəkən qohumu olan pasiyent
- B) Anamnezində psixi pozuntu qeyd olunan pasiyent
- C) Bütün cavablar doğrudur

- D) Psixotik vəziyyətdə olan pasient
- E) Yüngül ifadə olunmuş depressiv epizodlu pasiyent

77) Xroniki psixi xəstəlikdən əziyyət çəkən pasientin başlıca tələbatlarına aid olmayanı hansıdır?

- A) Psixi pozuntular və tətbiq olunan müalicə metodları barədə məlumatın alınması
- B) Hüquqi və sosial müdafiə ilə təmin olunma
- C) Ləyaqət və öz şəxsiyyətinə hörmət hissənin qorunub saxlanması
- D) Tibbi göstərişlərə müvafiq olaraq maneəsiz müalicə almaq imkanı
- E) Psixiatriya stasionarında daimi qalma

78) Krizis mərkəzi nədir?

- A) Psixiatriya xəstəxanasında intensiv terapiya şöbəsi
- B) İctimai-təhlükəli xəstələrin saxlanması üçün psixi sağlamlıq müəssisəsi
- C) Ümumi tip xəstəxananın tərkibində xüsusi tipli psixiatriya şöbəsi
- D) "Təcili yardım" strukturunda xüsusi şöbə
- E) Krizis vəziyyətlərinin yaranması hallarında qısamüddətli təcili yardım göstərən psixi sağlamlıq sistemi müəssisəsi

79) Gündüz stasionarı nədir?

- A) Ümumi tip xəstəxananın tərkibində xüsusi tip psixiatriya şöbəsi
- B) Psixi xəstələrin günün birinci yarısında müalicəsi üçün nəzərdə tutulmuş xüsusi şöbə
- C) Psixi xəstələrin müalicə və reabilitasiya sahəsində xidmətlər təqdim edən müəssisə
- D) İlk tibbi yardım sistemində tibbi müəssisə
- E) Sərhədi patologiyası olan xəstələr üçün şöbə (nevrozlar, adaptasiya, psixosomatik pozuntular)

80) Aşağıdakılardan psixonevroloji dispanserin funksiyasına aid olmayanı hansıdır?

- A) Xroniki psixi pozuntuları olan şəxslərin uzunmüddətli stasionar müalicəsi
- B) Psixi xəstələrin müalicəsi
- C) Psixi xəstələrin qeydiyyatına alınması və onlara nəzarət
- D) Ekspert suallarının həlli
- E) Sadalananların hamısı doğrudur

81) Bunlardan icma əsaslı yardıma aid olmayanı hansıdır?

- A) Xəstənin yaşayış yerində müalicə olunması
- B) Psixososial yardım
- C) Reabilitasiya proqramları
- D) Psixiatriya xəstəxanasında stasionar müalicə
- E) Ailələrlə iş

82) Kliniki psixoloqun funksiyasına aid olmayanı hansıdır?

- A) Psixi pozuntuları olan şəxslərin müayinəsi
- B) Sadalananların heç biri
- C) Psixi pozuntuları olan şəxslərin dərman terapiyası
- D) Psixi pozuntuları olan şəxslərin psixoloji ekspertizası
- E) Psixi pozuntuları olan şəxslərin psixoterapiyası

83) Deinstitutionalizasiyaya aid olmayanı hansıdır?

- A) Psixiatriya xəstəxanalarında yerlərin artması
- B) Alternativ yardım növlərinin yaradılması
- C) Yaşayış yerlərində ambulator müalicə
- D) Ənənəvi psixiatriya xəstəxanalarının bağlanması
- E) Ümumi tibbi xəstəxanalarda psixiatriya şöbələrinin azalması

84) Əgər əks cinsdən olan pasiyent kliniki müsahibə zamanı psixiatra qarşı erotik hisslər keçirirsə, həkim hansı tədbirlərə əl atmalıdır?

- A) Bütün cavablar doğrudur
- B) Pasiyentə bildirməlidir ki, tibbi etikaya zidd olan hər hansı münasibət yolverilməzdir
- C) Hər hansı bəhanə ilə xəstəyə yardım göstərməkdən imtina etməlidir
- D) Söhbətin yalnız üçüncü şəxsin iştirakı ilə keçirilməsini tələb etməlidir
- E) Pasiyentin erotik fikirlərinə biganə qalmalıdır

85) Pasiyent klinik müsahibə zamanı təcavüz nümayiş etdirdiyi halda psixiatr hansı tədbirlərə əl atmalıdır?

- A) Söhbəti neytral mövzuya keçirilməlidir
- B) Pasiyentə mehribancasına başa salmalıdır ki, onun problemini başa düşür və ona kömək etməyə çalışır
- C) Tibbi personalın köməyindən istifadə etməlidir
- D) Hər-hansı bəhanə altında yeri tərk etməli və yardım çağırmalıdır
- E) Bütün cavablar doğrudur

86) Sadalananlardan kim stiqma ilə qarşılaşa bilər?

- A) Psixi pozuntuları olan şəxslərin qohumları
- B) Psixi pozuntuları olan şəxslər
- C) Vaxtilə psixi yardıma ehtiyacı olmuş şəxslər
- D) Psixi sağlamlıq sisteminin işçiləri
- E) Göstərilən bütün şəxslər

87) Stiqmanın hansı neqativ təsirləri ola bilər?

- A) Cəmiyyətdə adaptasiya imkanlarını azaldır
- B) İnsan hüquqlarının pozulmasına gətirib çıxarır
- C) Neqativ emosional reaksiyalar doğurur
- D) Bütün cavablar doğrudur
- E) Müasir yardımın göstərilməsinə mane olur

88) I qrup əlillik hansı xəstələrə təyin olunur?

- A) Vəziyyəti ixtisası üzrə işləməyə mane olan və ya əmək şəraitini yüngülləşdirmək zərurəti yaradan xəstələrə
- B) Stasionarda müalicə almış xəstələrə
- C) Daimi qayğıya ehtiyacı olan və özünə xidmət göstərmək iqtidarında olmayan xəstələrə
- D) Dispanserdə qeydiyyatda olan xəstələrə
- E) Ağır xroniki xəstəlik nəticəsində əmək qabiliyyətini dayanıqlı şəkildə itirmiş xəstələrə

89) II qrup əlillik hansı xəstələrə təyin olunur?

- A) Dispanserdə qeydiyyatda olan xəstələrə
- B) Vəziyyəti ixtisası üzrə işləməyə mane olan və ya əmək şəraitini yüngülləşdirmək zərurəti yaradan xəstələrə
- C) Ağır xroniki xəstəlik nəticəsində əmək qabiliyyətini dayanıqlı şəkildə itirmiş xəstələrə
- D) Daimi qayğıya ehtiyacı olan və özünə xidmət göstərmək iqtidarında olmayan xəstələrə
- E) Stasionarda müalicə almış xəstələrə

90) III qrup əlillik hansı xəstələrə təyin olunur?

- A) Stasionarda müalicə almış xəstələrə
- B) Vəziyyəti ixtisası üzrə işləməyə mane olan və ya əmək şəraitini yüngülləşdirmək zərurəti yaradan xəstələrə
- C) Ağır xroniki xəstəlik nəticəsində əmək qabiliyyətini dayanıqlı şəkildə itirmiş xəstələrə
- D) Daimi qayğıya ehtiyacı olan və özünə xidmət göstərmək iqtidarında olmayan xəstələrə
- E) Dispanserdə qeydiyyatda olan xəstələrə

91) Dispanser müşahidənin təyin və ya ixtisar edilməsinə zərurətin olub-olmamasına kim rəy verir?

- A) Psixiatriya dispanserinin baş həkimi
- B) Bütün cavablar doğrudur
- C) Psixiatriya dispanserinin həkimi
- D) Xəstə və ya onun qohumları
- E) Həkim psixiatrlardan ibarət komissiya

92) Azərbaycan Respublikasının psixiatriya xəstəxanalarında çarpayılardan sayı nə qədərdir?

- A) 100 min adama 1000 çarpayı
- B) 100 min adama təqribən 50 çarpayı
- C) 100 min adama 10 çarpayı
- D) 100 min adama 200 çarpayı
- E) 100 min adama 5 çarpayı

93) Azərbaycan Respublikasının psixiatriya xəstəxanalarında müalicə alan pasiyentlər arasında ən çox yayılmış diaqnoz hansıdır?

- A) Depressiv pozuntu
- B) Bipolyar pozuntu
- C) Şizofreniya
- D) Təşviş pozuntusu
- E) Şəxsiyyət pozuntusu

94) Azərbaycan Respublikasında psixiatriya xəstəxanaları hesabat təqdim edərkən orada hansı məlumatlar göstərilir?

- A) Stasionara daxil olmanın sayı
- B) Ştat vahidlərinin sayı
- C) Çarpayılardan sayı
- D) Könüllü müalicəyə daxil olmuş pasiyentlərin sayı
- E) Çarpayı günləri

95) Azərbaycan Respublikasında psixiatriya çarpayılarının əksəriyyəti harada yerləşir?

- A) Reabilitasiya mərkəzlərində

- B) Psixiatriya xəstəxanalarında
- C) Ümumi profilli xəstəxanaların psixiatriya şöbələrində
- D) Psixi sağlamlıq mərkəzlərində
- E) Psixonevroloji dispanserlərdə

96) Psixonevroloji dispanserlər tərəfindən psixofarmakoterapiya aparılan zaman aşağıdakı preparatlardan hansı istifadə olunur?

- A) Sadalananların hamısı
- B) Trankvilizatorlar
- C) Neyroleptiklər
- D) Antidepressantlar
- E) Əhval-ruhiyyə stabilizatorları

97) Azərbaycan Respublikasında əhaliyə görə psixiatrların sayı nə qədərdir?

- A) 100 min əhaliyə 100 psixiatr
- B) 100 min əhaliyə 20 psixiatr
- C) 100 min əhaliyə 50 psixiatr
- D) 100 min nəfər əhaliyə təqribən 5 psixiatr
- E) 100 min əhaliyə 1 psixiatr

98) Azərbaycan Respublikasında əhaliyə görə psixiatriya tibb bacılarının sayı nə qədərdir?

- A) 100 min əhaliyə 100 psixiatr
- B) 100 min əhaliyə 50 psixiatr
- C) 100 min əhaliyə təqribən 8 tibb bacısı
- D) 100 min əhaliyə 25 tibb bacısı
- E) 100 min əhaliyə 2 tibb bacısı

99) Baş beyin strukturunu müayinə etmək üçün aşağıdakı metodlardan hansı istifadə olunur?

- A) Kompüter tomoqrafiyası
- B) Sadalanan bütün metodlar
- C) Qamma-tomoqrafiya (bifotonlu emissiyalı kompüter tomoqrafiyası)
- D) Elektroensefaloqrafiya
- E) Reoensefaloqrafiya

100) Baş beyin elektrofizioloji aktivliyini müayinə etmək üçün hansı metoddan istifadə edilir?

- A) Kompüter tomoqrafiyası
- B) Sadalanan bütün metodlar
- C) Elektroensefaloqrafiya
- D) Qamma-tomoqrafiya (bifotonlu emissiyalı kompüter tomoqrafiyası)
- E) Reoensefaloqrafiya

101) Baş beyinin qanla təchizatını müayinə etmək üçün hansı metoddan istifadə edilir?

- A) Heç biri istifadə olunmur
- B) Elektroensefaloqrafiya

- C) Bütün metodlar
- D) Qamma-tomoqrafiya (bifotonlu emissiyalı kompyuter tomoqrafiyası)
- E) Kompyuter tomoqrafiyası

102) Gicgah epilepsiyasını müayinə etmək üçün hansı metoddan istifadə edilir?

- A) Bütün metodlar
- B) Kompyuter tomoqrafiyası
- C) Nüvə-maqrnit rezonansı
- D) Qamma-tomoqrafiya (bifotonlu emissiyalı kompyuter tomoqrafiyası)
- E) Elektroensefaloqrafiya

103) Parkinson xəstəliyi zamanı bu metodlardan beyin zədələnməsinin neyroanotomik xarakteristikasını müəyyənləşdirəni hansıdır?

- A) Elektroensefaloqrafiya
- B) Kompyuter tomoqrafiyası
- C) Nüvə-maqrnit rezonansı
- D) Reoensefaloqrafiya
- E) Bütün metodlar

104) Bu metodlardan Altsheymer xəstəliyinin diaqnostikası üçün ən effektiv olanı hansıdır?

- A) Elektroensefaloqrafiya
- B) Kompyuter tomoqrafiyası
- C) Bütün metodlar
- D) Qamma-tomoqrafiya (bifotonlu emissiyalı kompyuter tomoqrafiyası)
- E) Reoensefaloqrafiya

105) Xəstədən müalicəyə məlumatlı razılıq almaq üçün ona nəyi bildirmək lazımdır?

- A) Müalicədən imtina etmək və ya onun saxlanılmasının mümkünlüyü barədə məlumatı
- B) Sadalananların hamısını
- C) Dərmanlar haqqında məlumatı
- D) Arzuolunmaz və kənar effektlər barədə məlumatı
- E) Müalicənin məqsəd və vəzifələri barədə məlumatı

106) Aşağıdakı təşkilatlardan hansının pasiyenti psixiatriya stasionarına göndərməyə səlahiyyəti çatmır?

- A) Təcili tibbi yardımın psixiatrik briqadası
- B) Psixo-nevroloji dispanser
- C) Yerli icra hakimiyyəti orqanları
- D) Məhkəmə orqanı
- E) Rayon poliklinikasının həkim-psixiatriya kabinetləri

107) Psixi xəstənin xəstəlik tarixindən çıxarış kimə təqdim oluna bilər?

- A) Sadalananların hamısı doğrudur
- B) Digər psixiatriya stasionarına
- C) Psixiatriya dispanseri yerli poliklinikada psixiatr kabinetinə
- D) Xəstənin özünə
- E) Məhkəmə orqanına

108) Aşağıda göstərilən əmək növlərindən epilepsiyası olan xəstələr üçün məhdud olan əmək fəaliyyəti növlərinə hansı aid deyil?

- A) Nəqliyyatın idarə edilməsi
- B) Ağır fiziki yüklənmə ilə bağlı əmək növü
- C) Gecə növbəsində iş
- D) İsti sexlərdə iş
- E) Zehni fəaliyyətlə bağlı əmək növü

109) Xəstə somatik stasionarda müalicədədir. Onun psixi pozuntulu olması güman edilir. Bu pasiyenti ilk dəfə müayinə edən həkim-psixiatr müsahibəsinin əvvəlində özünü necə təqdim etməlidir?

- A) Nevropatoloq
- B) Konsultasiya zamanı buna əhəmiyyət vermək lazım deyil
- C) Psixiatr
- D) Terapevt
- E) Psixoloq

110) Pasiyentin davranışına nəzarət metodu nəyi aşkar etməyə zəmin yaradır?

- A) Psixi pozuntunun simulyasiyasını
- B) Xəstənin psixi vəziyyətindəki dəyişiklikləri
- C) Vəziyyətin dissimulyasiyasını
- D) Təcavüzkar hərəkətlərin mümkünlüyünü
- E) Sadalananların hamısı doğrudur

111) Hansı pozuntu zamanı iş qabiliyyətinin saxlanması ehtimalı ən böyükdür?

- A) Şizofreniya
- B) Obsessiv-kompulsiv pozuntular
- C) Bibolyar pozuntu
- D) Rekurrent depressiyalar
- E) Adaptasiya pozuntusu

112) Çağırışçıya şizofreniyaya bənzər psixoz diaqnozu qoyulubsa, ekspert komissiyası hansı qərarı qəbul edir?

- A) Qeyri-sırası xidmətə yararlıdır (A-5 məhdudluğu)
- B) Hərbi xidmətə yararsız hesab edilməklə yanaşı, qeydiyyatdan çıxarılmalıdır
- C) Sülh vaxtı yarasızdır, müharibə vaxtı məhdud yararlıdır
- D) Bütün cavablar doğrudur
- E) Sülh vaxtı məhdud yararlıdır

113) Psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin hansı hüquqları var?

- A) Ərazinin baş psixiatrına maneəsiz müraciət etmək
- B) Sadalananların hamısı doğrudur
- C) Müvafiq icra hakimiyyəti orqanlarına maneəsiz müraciət etmək
- D) Müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək
- E) Onun qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək

114) Pasiyentin, həmçinin digər şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə psixiatriya müəssisəsinin müdiriyyəti həkim-psixiatrın tövsiyəsi ilə pasiyentin hansı hüquqlarını məhdudlaşdırma bilməz?

- A) Telefonda istifadə etmək hüququnu
- B) Doğmaları və yaxınları ilə görüşmək hüququnu
- C) Müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək hüququnu
- D) Nəzarətsiz yazışma hüququnu
- E) Bağlama, banderol almaq və pul köçürmək hüququnu

115) Psixiatriya stasionarı müdiriyyətinin və tibbi personalının vəzifəsinə nə daxildir?

- A) Sadalananların hamısı doğrudur
- B) Pasiyentin zəruri tibbi yardımla təmin edilməsi
- C) Pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq
- D) Pasiyentin psixiatriya stasionarına qeyri-könüllü daxil olunduğu vaxtdan etibarən 24 saat ərzində onun qohumlarına, qanuni nümayəndəsinə, yaxud pasiyentin tapşırığı ilə başqa şəxsə xəbər vermək
- E) Pasiyentin məktublaşması, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə, habelə vəkilə müraciət edə bilməsi imkanını təmin etmək

116) Psixiatriya stasionarı müdiriyyətinin və tibbi personalının vəzifəsinə nə daxildir?

- A) Pasiyentin psixi vəziyyəti barədə onun qohumları, qanuni nümayəndəsi və ya pasiyentin xahişi ilə digər şəxsin məlumatlandırılması
- B) Pasiyentin təhlükəsizliyini təmin etmək
- C) Sadalananların hamısı doğrudur
- D) Dini ayinlərin sərbəst və digər pasiyentlərə mane olmadan icrası üçün müvafiq qaydalar müəyyənləşdirmək və dindar pasiyentlərə izah etmək
- E) Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və qanuni nümayəndəsi olmayan pasiyent barəsində qanuni nümayəndə təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək

117) Psixiatriya yardımının göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələrinə nə aiddir?

- A) Qeyri-könüllü qaydada psixiatriya yardımının göstərilməsi məsələsinin nəzərdən keçirilməsi üçün rəy verilməsi
- B) Psixi pozuntunun diaqnozunun qoyulması
- C) Həkim-psixiatrın psixiatriya yardımının göstərilməsi sahəsindəki hüquq və vəzifələri qanunvericiliklə müəyyənləşdirilir
- D) Qeyri-könüllü qaydada psixiatriya yardımını göstərilməsi haqqında qərar qəbul edilməsi
- E) Sadalananların hamısı doğrudur

118) Psixi xəstə hospitallaşmadan imtina edərsə o, psixiatriya stasionarına qeyri-könüllü olaraq hansı halda yerləşdirilə bilər?

- A) Sayıqlama və ya hallüsinasiya daxil olmaqla istənilən kəskin psixotik vəziyyətlərdə

- B) Əvvəllər psixiatriya müəssisələrində müalicə alma barədə rəsmi sənədlər mövcud olarsa
- C) Ən yaxın qohum və ya qanuni nümayəndənin rəsmi ərizəsi olarsa
- D) Öz xəstəliyinə və ya mövcud olan vəziyyətinə tənqiddin olmadığı hallarda
- E) Özünə və ya ətrafındakılara təhlükə törədikdə

119) Anlaqsızlıq meyarına nə aiddir?

- A) İctimai-təhlükəli hərəkətlərlə müşayiət edilən psixi fəaliyyət pozuntusu
- B) İnsanın öz hərəkətləri ilə vətəndaş hüquqları və vəzifələrini idarə etmək iqtidarında olmaması
- C) Rəsmi şəkildə təsdiq olunmuş psixi pozuntunun diaqnozu
- D) Şəxsin öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmaması
- E) Xəstənin özünə və ya ətrafdakılarına təhlükə yaradan davranışı

120) Həkim-psixiatr komissiyasının qeyri-könüllü hospitallaşma barədə rəyi məhkəməyə hansı müddət ərzində təqdim olunur?

- A) 48 saat
- B) 24 saat
- C) 72 saat
- D) Bir həftə
- E) 10 gün

121) Psixiatriya stasionarına təxirəsalınmaz qaydada yerləşdirilmiş şəxsin müayinəsi hansı müddət ərzində həyata keçirilməlidir?

- A) 24 saat
- B) 48 saat
- C) Bir həftə
- D) 10 gün
- E) 72 saat

122) Əgər şəxs sui-qəsdə cəhd göstəribsə və müayinədən keçməyə razılıq vermirsə, həkim-psixiatr hansı tədbirlərə əl atmalıdır?

- A) Yerli icra orqanlarına müraciət etməlidir
- B) Yaxın qohumlarından müayinə üçün ərizə almalıdır
- C) Hüquq mühafizə orqanlarına müraciət etməlidir
- D) Müayinədən imtina etməlidir
- E) Şəxsi onun razılığı olmadan müayinədən keçirməyə qərar verməlidir

123) Əgər şəxs psixi vəziyyəti ilə əlaqədar öz tələbatlarını ödəmək iqtidarında deyilsə və yardımın göstərilməməsi onun həyatı üçün təhlükə yaradırsa, bununla belə, müayinədən keçməyə razılıq vermirsə, həkim-psixiatr hansı tədbirlərə əl atmalıdır?

- A) Yaxın qohumlardan müayinə üçün ərizə almalıdır
- B) Müayinədən imtina etməlidir
- C) Şəxsi onun razılığı olmadan müayinədən keçirməyə qərar verməlidir
- D) Yerli icra orqanlarına müraciət etməlidir
- E) Həkim-psixiatr komissiyasının qərarını məhkəməyə təqdim etməlidir

124) İki vətəndaş öz qonşularının psixiatriya müayinəsi keçmək zərurətində olması barədə ərizəyə qol çəkiblər. Həmin vətəndaşların fikrincə, bu şəxsdə psixi xəstəlik

əlamətləri var, lakin o, müayinədən keçmək istəmir. Həkim hansı tədbirlərə əl atmalıdır?

- A) Onun çalışdığı müəssisənin rəhbərliyinə məlumat verməlidir
- B) Müayinədən imtina etməlidir
- C) Həmkarları ilə məsləhətləşməlidir
- D) Şəxsi onun razılığı olmadan müayinədən keçirməyə qərar verməlidir
- E) Yaxın qohumlarından ərizə tələb etməlidir

125) Şizofreniyalı xəstə psixiatriya stasionarına könüllü daxil olması barədə ərizə imzalayıb və sonra müalicə bitməmiş xəstəxanadan çıxarılmasını tələb edib. Xəstənin təhlükəsiz olmasına baxmayaraq, qohumları onun çıxarılmasının əleyhinədirlər. Həkim nə etməlidir?

- A) Qohumların tələbi ilə stasionar müalicəni davam etdirmək
- B) Xəstəni başqa psixiatriya xəstəxanasına köçürmək
- C) Xəstəxananın müdiriyyətinə müraciət etmək
- D) Xəstəyə onun qərarlarının nəticələri barədə məlumat verərək, onu evə yazmaq
- E) Qeyri-könüllü hospitallaşma üçün məhkəməyə müraciət etmək

126) Əgər valideynlərdən biri müayinənin lehinə, digəri isə əleyhinə olarsa, yetkinlik yaşına çatmamış şəxsin müayinəsi barədə qərarı kim qəbul etməlidir?

- A) Həkim-psixiatr
- B) Bütün sadalananlar doğrudur
- C) Psixiatriya müəssisəsinin başçısı
- D) Məhkəmə orqanı
- E) Müvafiq icra hakimiyyəti orqanı

127) Anlaqsızlıq tibbi meyarına aşağıdakılardan hansı uyğun deyil?

- A) Nevrasteniya
- B) Hamısı doğrudur
- C) Patoloji sərxoşluq
- D) Oliqofreniya
- E) Şizofreniya

128) Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddəsinin təsiri altına düşür?

- A) 22
- B) 21.3
- C) 21.1
- D) Heç biri doğru deyil
- E) 78

129) Fəaliyyət qabiliyyətsizliyi tibbi meyarına nə aiddir?

- A) Xüsusi psixi hallar
- B) Xroniki psixi xəstəlik və ağıl zəifliyi
- C) Psixi fəaliyyətin qısa müddətli pozuntusu
- D) Heç biri doğru deyil

E) Xroniki psixi xəstəlik, psixi fəaliyyətin qısa müddətli pozuntusu, ağıl zəifliyi, xüsusi psixi hallar

130) İctimai-təhlükə törədən şizofreniyalı xəstə hansı halda anlaqlı qəbul edilir?

- A) Sabit remissiya vəziyyətində
- B) Anlaqlı qəbul edilə bilməz
- C) Kəskin psixotik vəziyyətdə
- D) Həmişə anlaqlı hesab edilir
- E) İfadə olunmuş şəxsiyyət dəyişiklikləri zamanı

131) Sadalanan halların hansında anlaqsızlıq müəyyən edilə bilər?

- A) Fizioloji affekt
- B) Patoloji affekt
- C) Sadalananların hamısı
- D) Astenik vəziyyət
- E) Adi sərxoşluq

132) Psixiatriya stasionarına qeyri-könüllü, təxirəsalınmaz qaydada yerləşdirilməsi haqqında qərarı kim qəbul edir?

- A) Təcili yardım həkimi
- B) Hüquq orqanları nümayəndələri
- C) Həkim-psixiatr
- D) Psixiatriya müəssisəsinin müdiriyyəti
- E) Üç nəfərdən ibarət psixiatr komissiyası

133) Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirməyə görə həkim necə cəzalandırılır?

- A) İnzibati məsuliyyət daşıyır və yetirdiyi zərəre görə kompensasiya ödəyir
- B) 3 il müddətinə aşağı vəzifəyə təyin olunur
- C) 3 ilədək müddətə işdən azad olunur
- D) Cavabların heç biri doğru deyil
- E) İki ilədək islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

134) Məhkəmə tibbi xarakterli məcburi tədbirlərdən hansını təyin edə bilər?

- A) İxtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə
- B) Hamısı doğrudur
- C) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi
- D) İxtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə
- E) Ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə

135) Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxsə qarşı hansı tədbirlər görülür?

- A) Daha yüngül həbs rejiminə keçirilir
- B) İslah müəssisəsində cəzanı çəkərək, orada müalicə alır
- C) Cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur və nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir
- D) Bütün cavablar doğrudur

E) Heç biri doğru deyil

136) Tibbi xarakterli məcburi tədbirlər kimə tətbiq olunur?

- A) Cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə
- B) Sadalanan bütün şəxslərə
- C) Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə
- D) Cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə
- E) Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərə

137) Psixi xəstəlik barədə məlumat yalnız aşağıdakı halda səsləndirilə bilər

- A) İstintaq və məhkəmə orqanlarının tələbi ilə
- B) Cavabların heç biri doğru deyil
- C) Yerli bələdiyyə orqanlarının tələbi ilə
- D) Maraqlı olan tərəflərin tələbi ilə
- E) Sadalananların hamısı düzdür

138) Məhkəmə-psixiatriya ekspertizasını təyin etmək üçün nə əsas sayılır?

- A) Müvafiq sənədlərin olması (epikrizlər,dispanserin qeydiyyatı, hərbi biletdə qeyd, xüsusi məktəbdə təhsil)
- B) Cinayət prosesinin istənilən mərhələsində aşkar olunmuş psixi xəstəlik əlamətləri
- C) Bütün sadalananlar
- D) Xüsusi amansızlıq və cinayətin motivinin olmaması
- E) Əvvəllər keçirilmiş baş beyin xəstəlikləri (kəllə-beyin travmaları, meningitlər, ensefalitlər)

139) İstintaq materialından məlumdur ki, təqsirləndirilən şəxs arvadının ayrılmaq niyyətindən xəbər tutaraq, bıçağa əl atıb və ona öldürücü zərbə endirib. Söhbət hansı pozuntudan gedir?

- A) Psixi pozuntu əlamətləri yoxdur
- B) Qısqanclıq sayıqlaması
- C) Diaqnostika üçün məlumat kifayət qədər deyil
- D) Fizioloji affekt
- E) Patoloji affekt

140) Aşağıdakılardan hansı sosial-ictimai təhlükə ilə bağlı deyil?

- A) İmperativ hallüsinasiyalar
- B) Patoloji affekt
- C) Ajitasiya olunmuş depressiya
- D) Emosional kövrəklik
- E) Disforiya

141) Psixiatriya Yardımına haqda Azərbaycan Respublikası Qanunu neçənci ildə qəbul edilib?

- A) 2001
- B) Qanun hələ qəbul edilməyib
- C) 2008
- D) 1991
- E) 1968

142) Fəaliyyət qabiliyyətliliyi nə deməkdir?

- A) İnsanın öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəsini dərk etmək, onları idarə etmək qabiliyyəti
- B) Tam fiziki, psixi və sosial rifah vəziyyəti
- C) İnsanın özünün fiziki və sosial ətrafı ilə harmonik münasibətlər qurmaq qabiliyyəti
- D) İnsanın öz hərəkətləri ilə vətəndaş hüquqları və vəzifələrini yerinə yetirmək qabiliyyəti
- E) Anadan olandan qocalıq dövrünədək məhsuldar həyat tərzini sürmək qabiliyyəti

143) Şəxs valideyn və onun qanuni nümayəndələrinin razılığı (xahişi) ilə neçə yaşa qədər narkoloji tibb müəssisəsinə yerləşdirilə bilər?

- A) 14
- B) 18
- C) 16
- D) 21
- E) 17

144) Azadlıqdan məhrum edilən, həmçinin həbsdə saxlanılan narkoloji xəstələrin yardım almaq hüququnu hansı şəkildə məhdudlaşdırmaq olar?

- A) Buna heç vaxt yol verilmir
- B) Qismən yol verilir
- C) Qismən yol verilmir
- D) Heç biri düz deyil
- E) Həmişə yol verilir

145) Müalicə zamanı həkimlərin tövsiyələrinə əməl etməyərək, insanın psixikasına təsir göstərən maddələrin istifadəsinə davam edən narkoloji xəstələrə qarşı hansı tədbirlər görülür?

- A) Müalicəni davam etdirə bilər
- B) Heç biri düz deyil
- C) Cəzalandırıla bilər
- D) Narkoloji tibb müəssisəsindən xaric oluna bilər
- E) Ambulator şəkildə müalicəni davam etdirə bilər

146) Narkoloji tibb müəssisələrində tətbiq edilən təhlükəsizlik tədbirləri hansı şəxslərin ləyaqətinə xələl gətirməməli və onların hüquqlarını məhdudlaşdırmamalıdır?

- A) Müalicə olunan digər xəstələrin
- B) Həmin müəssisələrdə işləyən həkimlərin
- C) Bu xəstələrə baş çəkən şəxslərin
- D) Həmin müəssisələrdə çalışan orta tibb işçilərinin
- E) Hamısı düzdür

147) Barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş narkoloji xəstələr haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına nə haqqında məlumat verilməlidir?

- A) Hamısı düzdür
- B) Narkoloji xəstənin cəzanı icra edən müəssisədən azad olunması
- C) Məcburi müalicənin tətbiq edilməsi
- D) Cəzanın müddəti
- E) Onun icra olunduğu yer

148) Azərbaycan Respublikasının ərazisində narkoloji yardım hansı müəssisədə göstərilir?

- A) Hamısı düzdür
- B) Qeyri-tibb müəssisəsində
- C) Heç biri düz deyil
- D) Ümumi tibb müəssisəsində
- E) İxtisaslaşdırılmış tibb müəssisəsində (narkoloji tibb müəssisəsində)

149) Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu kim tərəfindən müəyyən olunur?

- A) Həkim-terapevt
- B) Hamısı düzdür
- C) Həkim-narkoloq
- D) Həkim-nevroloq
- E) Həkim-reanimotoloq

150) Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu kim tərəfindən müəyyən edilir?

- A) Heç biri düz deyil
- B) Həkim-məsləhət komissiyası
- C) Həkim-narkoloq
- D) Hamısı düzdür
- E) Həkim-terapevt

151) Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatr öz səlahiyyətləri daxilində nəyə əsaslanır?

- A) Professional etika normalarına
- B) Tibbi göstəricilərə
- C) Həkimlik borcuna
- D) Sadalananlar hamısı doğrudur
- E) Azərbaycan Respublikasının Qanunvericiliyinə

152) Bunlardan qısa müddətli psixoterapiyaya aid olmayanı hansıdır?

- A) Geniş spektrli problemlərin təhlil olunması
- B) Həkim tərəfindən yüksək aktivlik tələb olunur
- C) Müalicənin fokusu terapiya ilə məhdudlaşdırılıb
- D) Terapiyanın meyarları pasiyent tərəfindən müəyyənləşdirilir
- E) Terapiyaya vaxt limitinin təyinin edilməsi

153) Qısamüddətli psixoterapiyanın aparılmasının məqsədinə aid olmayanı hansıdır?

- A) Diqqətin konkret məqsədlərə yönəlməsi
- B) Diqqətin "burada və indi" yə cəmləşdirilməsi
- C) Xarakterin dərk edilməsi və dəyişdirilməsi
- D) Konkret zaman məhdudiyyətləri
- E) Psixoloji fəaliyyətin tezliklə bərpa olunması üçün cəhdlər göstərilir

154) Qısamüddətli psixoterapiyanın keçirilməməsi üçün istisna meyarı hansıdır?

- A) Özünə xəsarət yetirmənin yüksək riski
- B) Müalicə müqaviləsinin şərtlərinə əməl etmək bacarığı
- C) Konkret səbəbi ifadə etmək və ya qəbul etmək
- D) Orta emosional sarsıntı
- E) Həkimlə pozitiv münasibətlər qurmaq bacarığı

155) Ər-arvad və ya ailə terapiyası nədir?

- A) Pasiyentin erkən uşaq yaşlarında valideynləri ilə münasibətlərinin öyrənilməsi
- B) Qrup şəkilli hipno-suggestiv terapiya
- C) Bu, ailədəki münasibətlərin qiymətləndirilməsinə və yaxşılaşdırılmasına yönəldilmiş terapevtik üsullardır
- D) Autotreninq metodu
- E) Psixi pozuntuların bir neçə qohumda eyni zamanda müalicə olunması

156) Bunlardan ailə psixoterapiyasının məqsədinə aid olmayanı hansıdır?

- A) Psixoseksual inkişaf mərhələlərinin erkən uşaq yaşlarında müəyyənləşdirilməsi
- B) Müxtəlif cinslər və nəsillər arasında rol əlaqələrinin normallaşdırılması
- C) Ailədə patogen münaqişənin həll olunması və ya zəiflədilməsi
- D) Bir-birinin emosional tələbatlarını qəbul etmək və başa düşmək
- E) Ailə üzvlərinin ailə daxilində və ailədən kənar problemlərin həll etmək qabiliyyətinin artması

157) Qrup psixoterapiyasında kiçik qrupda adətən neçə pasiyent iştirak edə bilər?

- A) İştirakçıların sayının əhəmiyyəti yoxdur
- B) 5 nəfərdən çox olmayaraq
- C) 15-20
- D) 2 nəfərdən çox olmayaraq
- E) 8-10

158) Psixoterapiyanın hansı növü şizofreniyanın müalicəsi zamanı daha effektivdir?

- A) İnterpersonal psixoterapiya
- B) Hipnosuggestiv terapiya
- C) Geştalt terapiya
- D) Koqnitiv davranış terapiyası
- E) Psixanalitik terapiya

159) İnterpersonal psixoterapiya çərçivəsində fəsadlaşmış hüzn problem sahəsinə nə aiddir?

- A) Fiziki funksiyaların itirilməsi nəticəsində keçirilmiş ziddiyyətli hisslər
- B) Sadalananların hamısı doğrudur
- C) Sosial rolun itirilməsi nəticəsində keçirilmiş ziddiyyətli hisslər
- D) Yaxın insanlarla münasibətin pozulub itirilməsi nəticəsində keçirilmiş ziddiyyətli hisslər
- E) Yaxın insanın ölümü nəticəsində keçirilmiş hisslər

160) İnterpersonal psixoterapiyanın əsas kursunun keçirilməsi zamanı psixoterapevtik sessiyaların tezliyi bir qayda olaraq necə olur?

- A) Hər gün
- B) Həftədə 3-4 dəfə
- C) Ayda 1 dəfə
- D) 2 həftədə 1 dəfə
- E) Həftədə 1-2 dəfə

161) Qısamüddətli psixoterapiyanın əsas kursunun keçirilməsi zamanı psixoterapevtik sessiyaların sayı nə qədər olur?

- A) 2 - 3 sessiya
- B) 16 - 20 sessiya
- C) 40 - 50 sessiya
- D) 30 - 40 sessiya
- E) 50 sessiyadan artıq

162) Şizofreniya zamanı ailə psixoterapiyasının qarşısında hansı məqsədlər durur?

- A) Müsbət ailə mühitinin dəstəklənməsi
- B) Sadalananların hamısı doğrudur
- C) Pasiyentin ailəsi ilə əməkdaşlıq
- D) Gözlənilən nəticələrlə bağlı realistik proqnozlar
- E) Ailənin digər üzvlərində emosional distressin azaldılması

163) İnterpersonal psixoterapiya kursu keçirilən zaman aşağıdakılardan hansı "şəxslərarası rol konflikti"nin mərhələsi deyil?

- A) Həllolunma mərhələsi
- B) Qaçınma mərhələsi
- C) Münasibətlərə yenidən baxış mərhələsi
- D) Çıxılmaz vəziyyət mərhələsi
- E) Münaqişəsinin uşaqlıq münasibətlərinə proyeksiyası

164) 22 yaşlı xəstədə psixomotor oyanılıq vəziyyətində stasionara qəbul edilir. Xəstə bildirir ki, o "dahi adamdır" və "xüsusi" biliklərə malik olduğu üçün hansısa adamlar onun düşüncələrinə nəzarət edirlər. Anamnezdən məlum olur ki, xəstənin psixi vəziyyətində dəyişikliklər xarici provokasiyasız qəflətən meydana çıxmışdır. Əhvali-ruhiyyənin xeyli dərəcədə yüksəlməsi, coşğun xərəkə aktivlik, çox danışma müşahidə olunmuşdur. Hansı diaqnozun qoyulması daha məqsədəuyğundur?

- A) Paranoid şizofreniya
- B) Şizoaffektiv psixoz, maniakal tip
- C) Kəskin şizofreniyaya bənzər psixotik pozuntu
- E) Psixotik əlamətli maniakal epizod

165) Şizofreniyalı xəstə tipik antipsixotik, risperidon və olanzapinlə müalicə cəhdlərinə zəif cavab vermişdir. Psixiatr klozapindən istifadə etməyi məsləhət görür. Aşağıdakı faktorlardan hansı bu preparatın istifadəsinə əks göstərişdir?

- A) Əvvəllər klozapindən istifadəsi zamanı xəstədə aqranulositozun olması
- B) Əvvəllər təkrarlanan depressiv simptomların olması
- C) Əvvəllər etaperazin qəbulu zamanı haloktareyanın olması
- D) Zəif tardiv diskineziyanın olması
- E) Haloperidol qəbulu zamanı əvvəllər müxtəlif ekstrapiramidal simptomların olması

166) Depressiyalı pasiyentlərlə interpersonal psixoterapiya apararkən əsas məqsəd nədən ibarətdir?

- A) Depressiv simptomların remissiyası
- B) İnterpersonal fəaliyyətin aktivləşdirilməsi
- C) Şəxslərarası problemlərin həll olunması
- D) Sadalananların hamısı
- E) Psixi sağlamlıq sahəsində maariflənmə

167) İnterpersonal psixoterapiya apararkən aşağıda göstərilən psixoterapevtik üsulların hansından istifadə edilmir?

- A) Sosial aktivliyin stimulyasiyası
- B) Transfer analizi
- C) Aydınlaşdırma
- D) Rol oyunu
- E) Ünsiyyət analizi

168) Aşağıdakılardan koqnitiv-davranış terapiyasına (KDT) aid olmayanı hansıdır?

- A) Azad assosiasiyalar
- B) Relaksasiya
- C) Ekspozisiya
- D) Möhkəmlətmə
- E) Aversiya

169) Bunlardan hansı koqnitiv-davranış terapiyasının koqnitiv texnikasına aid deyil?

- A) Yuxugörmələrin analizi
- B) Problem həllərinin axtarışı
- C) Məntiqi səhvlərin analizi
- D) Fikirlərin dayandırılması
- E) Avtomatik fikirlərin aşkara çıxarılması

170) Koqnitiv proses zamanı nə formalaşır?

- A) Gələcəyi gözləmə
- B) Sadalananların heç biri
- C) Ətrafa münasibət
- D) Sadalananların hamısı
- E) Özünə münasibət

171) Yalnız “hər şey və ya heç nə”, “pis-yaxşı”, “qara-ağ” deyə ifrat düşünən insanın tefəkkürü koqnitiv-davranış terapiyasında necə adlanır?

- A) Selektiv filtrasiya
- B) Dixotom (haçalanmış) tefəkkür
- C) Hədsiz cavabdehlik
- D) Şişirtmə
- E) Əsassız nəticə

172) Əgər adam “mən səhvə yol vermişdim” əvəzinə “mən kütbeyinəm” deyirsə, söhbət hansı koqnitiv səhvdən gedir?

- A) Reallığı inkaretmə
- B) Əsassız nəticə
- C) Selektiv filtrasiya
- D) Özünə bir ad qoymaq
- E) Fövqəl nəticə

173) Əgər adam “həmişə” və “heç vaxt”, “hər şey” və “heç nə” kateqoriyaları ilə düşünürsə, söhbət hansı koqnitiv səhvəndən gedir?

- A) Selektiv filtrasiya
- B) Özünə bir ad qoymağa çalışmaq
- C) Fövqəl nəticə
- D) Reallığı inkar etmə
- E) Hədsiz cavabdehlik

174) Koqnitiv psixoterapiya hansı psixi pozuntuların müalicəsində tətbiq edilir?

- A) Təşvişli-fobiyalı pozuntularda
- B) Depressiyalarda
- C) Şizofreniyada
- D) Psixosomatik pozuntularda
- E) Sadalanan bütün pozuntularda

175) Z. Freyding nəzəriyyəsinə görə birincili proses hansı psixi fəaliyyət növünə aiddir?

- A) Sadalanan psixi fəaliyyət növlərinin hamısına
- B) Şüurlu fəaliyyət
- C) Sadalanan psixi fəaliyyət növlərinin heç birinə
- D) Qeyri-şüurlu fəaliyyət
- E) Şüuraltı fəaliyyət

176) Z. Freyding nəzəriyyəsinə görə, şəxsiyyətin hansı hissəsi daxili məqsədlər və xarici aləm arasında bağlayıcı bənd rolunu oynayır?

- A) “İdeal Mən” (İdeal Ego)
- B) “Mən”(Ego)
- C) Bütün cavablar doğrudur
- D) “O” (İd)
- E) “Fövqəl Mən” (Super Ego)

177) Z. Freyding nəzəriyyəsinə görə, psixoseksual inkişaf necə gedir?

- A) Oral mərhələ, anal mərhələ, fallik mərhələ, Edip kompleksi mərhələsi, latent mərhələ, genital mərhələ
- B) Latent mərhələ, oral mərhələ, anal mərhələ, fallik mərhələ, Edip kompleksi mərhələsi, genital mərhələ
- C) Oral mərhələ, Edip kompleksi mərhələsi, anal mərhələ, genital mərhələ, latent mərhələ
- D) Edip kompleksi mərhələsi, oral mərhələ, anal mərhələ, fallik mərhələ, genital mərhələ
- E) Genital mərhələ, fallik mərhələ, oral mərhələ, Edip kompleksi mərhələsi, oral mərhələ

178) Psixoloji müdafiənin qeyri-yetkin mexanizmlərinə aşağıdakılardan hansı aid deyil?

- A) Sublimasiya
- B) İnkâr etmə
- C) Sıxışdırıb çıxarma
- D) Yerdəyişmə
- E) Proyeksiya

179) Aşağıdakılardan psixoanalizin əsas texnikalarına aid olmayanı hansıdır?

- A) Transfer və əkstransferin analizi
- B) Yuxugörmələrin analizi
- C) Müqavimətin aşkara çıxarılması
- D) Təlqin etmə (suggerstiya)
- E) Azad assosiasiyalar

180) K. Yunq, A. Adler, E. From, Q.S. Salivan, K. Horni hansı cərəyanın nümayəndələridirlər?

- A) Koqnitivizm
- B) Biheyviorizm
- C) Neofreydizm
- D) Antipsixiatriya
- E) Ekzistensializm

181) Qəbul edilməyən hiss və impulsların qeyri-şüurdan aktiv çıxarılması necə adlanır?

- A) İnkâr etmə
- B) Proyeksiya
- C) Konversiya
- D) Asketizm
- E) Sıxışdırıb çıxarma

182) Daha erkən yaş dövrünə xas olan davranış tərzinə qayıtma necə adlanır?

- A) Affektin təcrid edilməsi
- B) Reqressiya
- C) Sıxışdırıb çıxarma
- D) Rasionalizasiya
- E) İnkâr etmə

183) Özünə məxsus fikir, hiss və arzuların qeyri-şüuri olaraq başqalarının ayağına yazmaq necə adlanır?

- A) Rasionalizasiya
- B) İnkâr etmə
- C) Reqressiya
- D) Sıxışdırıb çıxarma
- E) Proyeksiya

184) Bu iddialardan rasional psixoterapiyaya aid olanı hansıdır?

- A) Pasiyentin məntiqi inandırmaqdan ibarətdir
- B) 1899-cu ildə Z. Freyd tərəfindən işlənib
- C) Şüuraltı müdafiə mexanizmlərinə yönəlib

- D) Yuxu vəziyyətində daha səmərəlidir
- E) Psixoterapiyanın ən effektiv metodlarındanındır

185) Bu iddialardan autotreninq metoduna aid olanı hansıdır?

- A) Suggestiv terapiyanın (təlqin etmə) variantlarından biridir
- B) Pasiyent bunu müstəqil həyata keçirir
- C) Sadalananların hamısı doğrudur
- D) Bədənin relaksasiyasının inkişafına yönəlib
- E) 1920-ci ildə Y. Şults tərəfindən işlənib

186) Aşağıdakı iddialardan suggestiv psixoterapiyaya aid olanı hansıdır?

- A) Həm ayıq, həm də hipnotik yuxu vəziyyətində aparıla bilər
- B) Pasiyenti məntiqi inandırmadan ibarətdir
- C) Psixoterapiyanın ən universal metodudur
- D) Sadalananların hamısı doğrudur
- E) 1899-cu ildə Z. Freyd tərəfindən işlənib

187) Bu testlərin hansından iradi fəaliyyətin xüsusiyyətlərini təyin etmək üçün istifadə olunur?

- A) Veksler testi
- B) Ayzenk testi
- C) Sadalanan bütün testlər
- D) Tematik apperseptiv test (TAT)
- E) Kettell testi

188) Rozentsveyq testindən nə üçün istifadə olunur?

- A) İntellekti qiymətləndirmək üçün
- B) Şəxsiyyət tipini qiymətləndirmək üçün
- C) Yaddaş funksiyalarını qiymətləndirmək üçün
- D) Sarışan fikirləri qiymətləndirmək üçün
- E) Frustrasiyanı qiymətləndirmək üçün

189) Lyuşer testində nədən istifadə edilir?

- A) Adam şəkillərindən
- B) Müxtəlif rəngli kağız parçalarından
- C) Piktogramlardan
- D) Mürəkkəb ləkələrindən
- E) Həyat sujetlərinin təsviri verilmiş rəsmlərdən

190) Depressiyanın ağırlıq dərəcəsinin qiymətləndirmək üçün hansı testdən istifadə olunur?

- A) Pozitiv və Neqativ Simptomlar Cədvəli
- B) Qısa Psixiatrik Qiymətləndirmə Cədvəli
- C) Yel-Braun Cədvəli
- D) Hamilton Reytinq Cədvəli
- E) Yanq Cədvəli

191) Obsessiv-kompulsiv pozuntunun qiymətləndirilməsi üçün hansı testdən istifadə olunur?

- A) Qısa Psixiatrik Qiymətləndirmə Cədvəli

- B) Pozitiv və Neqativ Simptomlar Cədvəli
- C) Yel-Braun Cədvəli
- D) Hamilton Reyting Cədvəli
- E) Yanq Cədvəli

192) Şizofreniyanın diaqnozlaşdırılması üçün hansı testdən istifadə olunur?

- A) Zaq Cədvəli
- B) Pozitiv və Neqativ Simptomlar Cədvəli
- C) Yel-Braun Cədvəli
- D) Yanq Cədvəli
- E) Hamilton Reyting Cədvəli

193) Aşağıda sadalanan Hamiltonun Depressiya Reytingi Cədvəlinin ümumi balın hansı göstəriciləri yüngül dərəcəli depressiv pozuntunun olmasını bildirir?

- A) 1-3 ball
- B) 8-13 ball
- C) 19-22 ball
- D) 3-7 ball
- E) 14-18 ball

194) Bipolyar pozuntunun maniakal epizodunun qiymətləndirilməsi üçün hansı testdən istifadə olunur?

- A) Hamilton Reyting Cədvəli
- B) Pozitiv və Neqativ Simptomlar Cədvəli
- C) Zaq Cədvəli
- D) Yanq Cədvəli
- E) Yel-Braun Cədvəli

195) Xəstənin özü tərəfindən depressiyanı qiymətləndirməsi üçün hansı testdən istifadə olunur?

- A) Yanq Cədvəli
- B) Zaq Cədvəli
- C) Yel-Braun Cədvəli
- D) Qısa Psixiatrik Qiymətləndirmə Cədvəli
- E) Hamilton Reyting Cədvəli

196) Şizofreniyanın diaqnostikası zamanı hansı testdən istifadə olunur?

- A) Qısa Psixiatrik Qiymətləndirmə Cədvəli
- B) Qida qəbuluna münasibət testi
- C) Hamilton Cədvəli
- D) Zaq Cədvəli
- E) Yel-Braun Cədvəli

197) Pozitiv və Neqativ Sindromlar Cədvəlində neçə pozitiv əlamət qiymətləndirilir?

- A) 14
- B) 7
- C) 16
- D) 10
- E) 20

198) Pozitiv və Neqativ Sindromlar Cədvəlində neçə neqativ əlamət qiymətləndirilir?

- A) 10
- B) 14
- C) 7
- D) 20
- E) 16

199) Pozitiv və Neqativ Sindromlar Cədvəlində neçə ümumi psixopatologiya əlaməti qiymətləndirilir?

- A) 7
- B) 14
- C) 20
- D) 16
- E) 10

200) Pozitiv və Neqativ Sindromlar Cədvəlində əlamətlərin ağırlığı necə hesablanır?

- A) 1-dən 4-ə kimi
- B) 1-dən 7-yə kimi
- C) 0-dan 6-ya kimi
- D) 0-dan 4-ə kimi
- E) 1-dən 5-ə kimi

201) Haloperidolun təsir etmə mexanizmi necədir?

- A) Dofamin reseptorlarını blokada edir
- B) Katexolaminlərin udulmasını pozur
- C) Serotonin sintezini inhibasiya edir
- D) Asetilxolin ifraz edir
- E) Dofamin reseptorlarını stimullaşdırır

202) Amitriptilin təsir mexanizmi necədir?

- A) Asetilxolin ifraz edir
- B) Serotonin sintezini ingibasiya edir
- C) Dofamin reseptorlarını blok edir
- D) Katexolaminlərin geri udulmasını pozur
- E) Dofamin reseptorlarını stimullaşdırır

203) Sadalanan xəstəliklərin hansında neyroleptiklərin istifadə olunması daha məqsədə uyğundur?

- A) Şizofreniya
- B) Depressiv pozuntu
- C) Epilepsiya
- D) Posttravmatik stress pozuntusu
- E) Obsessiv-kompulsiv pozuntu

204) Sadalanan xəstəliklərin hansında litium duzlarının istifadə olunması daha məqsədə uyğundur?

- A) Obsessiv-kompulsiv pozuntu

- B) Demensiya
- C) Epilepsiya
- D) Şizofreniya
- E) Bipolyar pozuntu

205) Sadalanan xəstəliklərin hansında nootropların istifadə olunması daha məqsədə uyğundur?

- A) Bipolyar pozuntu
- B) Şizofreniya
- C) MSS-nin üzvi pozuntuları
- D) Obsessiv-kompulsiv pozuntu
- E) Konversion pozuntusu

206) Aşağıdakı dərman preparatlarından hansılarının bir yerdə qəbul edilməsi qətiyyənlə yolverilməzdir?

- A) Amitriptilin və risperidon (rispolept)
- B) Amitriptilin və MAO inhibitorları
- C) Haloperidol və triheksifenidil (tsiklodol)
- D) Diazepam və sertralin (zoloft)
- E) Xlorpromazin (aminazin) və haloperidol

207) Haloperidol qəbulundan sonra əzələlərin gərginləşməsi, nitqin pozulması və üz və boyun əzələlərinin spazmı müşahidə olunan kəskin şizofreniya tutmalı xəstəyə hansı dərmanı təyin etmək lazımdır?

- A) Amitriptilin
- B) MAO inhibitorları
- C) Litium
- D) Triheksifenidil (tsiklodol)
- E) Triflufenazin (stelazin)

208) Psixozların psixofarmakoterapiyasının effektivini artırmaq üçün aşağıdakı metodlardan psixiatriyada rəsmən istifadə olunmur?

- A) Daha güclü təsirə malik preparatların tətbiqi
- B) Homeopatik vasitələr
- C) Psixotrop preparatların vena daxilinə yeridilməsi
- D) Polifarmakoterapiya
- E) Preparatın dozalarının artırılması

209) Hallusinator-sayıqlama oyanmasını aradan qaldırmaq üçün hansı preparatdan istifadə etmək zəruridir?

- A) Normotimik
- B) Neyroleptik
- C) Antidepressant
- D) Nootrop
- E) Trankvilizator

210) Kandinski-Klerambo sindromunu müalicə edərkən sadalanan preparatlardan hansını seçmək lazımdır?

- A) Amitriptilin

- B) Pirasetam
- C) Olanzapin
- D) Litium
- E) Relanium

211) Sadalanan preparatlardan normotimiklərə aid olanı hansıdır?

- A) Haloperidol
- B) Amitriptilin
- C) Aminazin
- D) Relanium
- E) Litium

212) Stressə kəskin reaksiya vəziyyətində olan xəstəyə bu preparatlardan hansını təyin etmək məqsədə müvafiqdir?

- A) Amitriptilin
- B) Fenobarbital
- C) Diazepam
- D) Pirasetam
- E) Trifluperazin (stelazin)

213) Bu preparatlardan hansı ekstrapiramid simptomatikanın inkişafına gətirib çıxara bilər?

- A) Trifluperazin (stelazin)
- B) Diazepam
- C) Fenobarbital
- D) Triheksifenidil (tsiklodol)
- E) Amitriptilin

214) Bu preparatlardan hansı cəngolma əleyhinə deyil?

- A) Carbamazepin (finlepsin)
- B) Hamısı cəngolma əleyhinədir
- C) Lamotricin (lamiktal)
- D) Valproat (depakin)
- E) Topiramamat (topamaks)

215) Diazepamın klinik təsirinə aid olmayanı göstərin:

- A) Neyroleptiklərlə müalicə zamanı əzələ gərginliyini aradan qaldırmaq üçün istifadə olunur
- B) Təşviş və qorxunun kəskin formalarının müalicəsi
- C) Hamısı doğrudur
- D) Katatonik pozuntuların müalicəsində effektivdir
- E) Epileptik statusun müalicəsi

216) Xlorpromazin (aminazin) hansı qrup neyroleptiklərə aiddir?

- A) Sulpirid
- B) Tioksanten
- C) Neyroleptiklərə aid deyil
- D) Butirofenon
- E) Fenotiazin

217) Amitriptilin hansı qrup antidepressantlara aiddir?

- A) Serotonin və noradrenalin interreseptor udulmasının seçici inhibitor (SNİUSİ)
- B) Trisiklik (TSA)
- C) Antidepressant deyil
- D) Serotonin interreseptor udulmasının seçici inhibitor (SİUSİ)
- E) MAO inhibitor

218) Lamotricin hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antipsixotik
- B) Anksiolitik
- C) Nootrop
- D) Antikonvulsant
- E) Antidepressant

219) Risperidon hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antipsixotik
- B) Anksiolitik
- C) Antikonvulsant
- D) Nootrop
- E) Antidepressant

220) Haloperidol hansı qrup neyroleptiklərə aiddir?

- A) Butirofenon
- B) Neyroleptik deyil
- C) Fenotiazin
- D) Tioksanten
- E) Sulpirid

221) Klomipramin hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antipsixotik
- B) Antikonvulsant
- C) Anksiolitik
- D) Antidepressant
- E) Nootrop

222) Valproat hansı sinif psixotrop maddələrə aiddir?

- A) Nootrop
- B) Antidepressant
- C) Antikonvulsant
- D) Anksiolitik
- E) Antipsixotik

223) Xlorprotiksen hansı qrup neyroleptiklərə aiddir?

- A) Tioksanten
- B) Sulpirid
- C) Butirofenon

- D) Neyroleptiklərə aid deyil
- E) Fenotiazin

224) Alprazolam hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antikonvulsant
- B) Nootrop
- C) Antidepressant
- D) Anksiolitik
- E) Antipsixotik

225) Hidroksizin hansı sinif psixotrop maddələrə aiddir?

- A) Nootrop
- B) Antidepressant
- C) Antipsixotik
- D) Antikonvulsant
- E) Anksiolitik

226) Venlafaksin hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antidepressant
- B) Nootrop
- C) Anksiolitik
- D) Antikonvulsant
- E) Antipsixotik

227) Sulpirid hansı sinif psixotrop maddələrə aiddir?

- A) Anksiolitik
- B) Nootrop
- C) Antidepressant
- D) Antipsixotik
- E) Antikonvulsant

228) Ziprazidon hansı sinif psixotrop maddələrə aiddir?

- A) Anksiolitik
- B) Antikonvulsant
- C) Nootrop
- D) Antipsixotik
- E) Antidepressant

229) Zyklopentisol hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antidepressant
- B) Nootrop
- C) Antipsixotik
- D) Antikonvulsant
- E) Anksiolitik

230) Bromozepam hansı sinif psixotrop maddələrə aiddir?

- A) Nootrop
- B) Antidepressant
- C) Antikonvulsant
- D) Antipsixotik
- E) Anksiolitik

231) Sertralin hansı qrup antidepressantlara aiddir?

- A) MAO inhibitor
- B) Antidepressant deyil
- C) Trisiklik (TSA)
- D) Serotonin interreseptor udulmasının seçici inhibitor (SİUSİ)
- E) Serotonin və noradrenalin interreseptor udulmasının seçici inhibitor (SNIUSİ)

232) Fluoksetin hansı sinif psixotrop maddələrə aiddir?

- A) Anksiolitik
- B) Antidepressant
- C) Antipsixotik
- D) Nootrop
- E) Antikonvulsant

233) Maprotilin hansı sinif psixotrop maddələrə aiddir?

- A) Antipsixotik
- B) Nootrop
- C) Antidepressant
- D) Antikonvulsant
- E) Anksiolitik

234) Sadalanan preparatlardan hansı MAO geri dönən inhibitorudur?

- A) Essitalopram
- B) Moklobemid (auroriks)
- C) Fenelzin
- D) Amitriptilin
- E) Maprotilin

235) Fenelzin hansı sinif antidepressantlara aiddir?

- A) Serotoninin geri udulmasının selektiv inhibitoru
- B) MAO geri dönməyən inhibitor
- C) MAO geri dönən inhibitor
- D) Antidepressiv təsirə malik deyil
- E) Monoaminlərin geri udulmasının qeyri-selektiv inhibitoru

236) Valproatın (depakin, konvuleks) terapevtik aktivlik spektrinə aid olmayanı hansıdır?

- A) Bipolyar pozuntunun profilaktikası
- B) Epilepsiyanın müalicəsi
- C) Maniakal epizodların müalicəsi
- D) Miqrenin müalicəsi
- E) Sadalananların hamısı valproatın terapevtik aktivlik spektrinə daxildir

237) Tritsiklik antidepressantların təyini aşağıdakı halların hansında əks-göstəriş deyil?

- A) Kəskin ürəyik çatmamazlığı
- B) Qılkoma zamanı
- C) Neyroleptiklərin qəbulu zamanı
- D) Prostat adenoması zamanı
- E) Mədə xorası zamanı

238) Valproat (depakin, konvuleks) təyinatına qəti əks göstəriş olanı hansıdır?

- A) Ürək-damar xəstəlikləri
- B) Böyrək xəstəlikləri
- C) MSS xəstəlikləri
- D) Qaraciyər xəstəliyi
- E) Bütün sadalanan xəstəliklər

239) Litiumun kənar effektlərinə hansı aid deyil?

- A) Qalxanabənzər vəzin funksiyalarının pozulması
- B) Böyrək pozuntuları
- C) Aritmiya və EKG dəyişiklikləri
- D) Respirator pozuntular
- E) MSS-nin pozulmaları

240) Böyüklər üçün haloperidolun orta sutkalıq dozası nə qədərdir?

- A) 300-600 mq
- B) 5-20 mq
- C) 1,5-4 mq
- D) 60-100 mq
- E) 30-80 mq

241) Trifluoperazinin böyüklər üçün adi orta sutkalıq dozası nə qədərdir?

- A) 100-200 mq
- B) 200-300 mq
- C) 60-100 mq
- D) 1,5-4 mq
- E) 15-50 mq

242) Zuclopenthixol adi orta sutkalıq dozası nə qədərdir?

- A) 150-600 mq
- B) 1,5-4 mq
- C) 20-50 mq
- D) 30-60 mq
- E) 10-30 mq

243) Amitriptilinin böyüklər üçün orta sutkalıq dozası nə qədərdir?

- A) 200-400 mq
- B) 50-150 mq

- C) 2-10 mq
- D) 75-300 mq
- E) 500 -1000 mq

244) Diazepamın böyüklər üçün adi orta sutkalıq dozası nə qədərdir?

- A) 2-5 mq
- B) 10- 30 mq
- C) 500 -1000 mq
- D) 50-150 mq
- E) 200-400 mq

245) Delay və Denniker tərəfindən kəşf edilmiş ilk neyroleptik necə adlanır?

- A) Rezerpin
- B) Haloperidol
- C) Xlorpromazin
- D) Levomepromazin
- E) Tioridazin

246) Metilfenidat psixostimulyatoru hansı vəziyyətlərin müalicəsində istifadə olunur?

- A) Maniakal epizod
- B) Diqqətin çatışmazlığı ilə hiperkinetik pozuntusu
- C) Şizofreniya
- D) Obsessiv-kompulsiv pozuntu
- E) Epilepsiya

247) Xlorpromazin (aminazin), Promazin (propazin) və Levomepromazinin (tizersin) kimyəvi tərkibi nədən ibarətdir?

- A) Piperazin fenotiazinlər
- B) Butirofenonlar
- C) Piperidin fenotiazinlər
- D) Tioksantenlər
- E) Alifatik fenotiazinlər

248) Etaperazin, Trifluoperazin və Tioproperazinin kimyəvi tərkibi nədən ibarətdir?

- A) Piperazin fenotiazinlər
- B) Butirofenonlar
- C) Alifatik fenotiazinlər
- D) Tioksantenlər
- E) Piperidin fenotiazinlər

249) Tioridazin , Perisiozin və Pipotiazinin kimyəvi tərkibi nədən ibarətdir?

- A) Alifatik fenotiazinlər
- B) Butirofenonlar
- C) Piperidin fenotiazinlər
- D) Piperazin fenotiazinlər
- E) Tioksantenlər

250) Droperidol, Haloperidol və Trifluiperidolun (trisedil) kimyəvi tərkibi nədən ibarətdir?

- A) Piperidin fenotiazinlər
- B) Alifatik fenotiozinlər
- C) Piperazin fenotiazinlər
- D) Butirofenonlar
- E) Tioksantenlər

251) Bu preparatlardan daha çox ekstrapiramidal simptomlar yarananı hansıdır?

- A) Trankvilizatorlar (anksiolitiklər)
- B) Antidepressantlar
- C) Nootroplar
- D) Neyroleptiklər
- E) Normotimiklər (əhval-ruhiyyə stabilizatorları)

252) Ən çox antixolinergetik kənar təsirləri yaranan preparatı hansıdır?

- A) Normotimiklər (əhval-ruhiyyə stabilizatorları)
- B) Klassik neyroleptiklər
- C) Tritsiklik Antidepressantlar
- D) Nootroplar
- E) Trankvilizatorlar (anksiolitiklər)

253) Daha çox gecikmiş diskeniziya yarada bilən preparat hansıdır?

- A) Neyroleptiklər
- B) Antidepressantlar
- C) Nootroplar
- D) Trankvilizatorlar (anksiolitiklər)
- E) Normotimiklər (əhval-ruhiyyə stabilizatorları)

254) Bu preparatlardan daha çox dərman asılılığı yarananı hansıdır?

- A) Neyroleptiklər
- B) Trankvilizatorlar (anksiolitiklər)
- C) Antidepressantlar
- D) Normotimiklər (əhval-ruhiyyə stabilizatorları)
- E) Nootroplar

255) Neyroleptiklərin qəbulu zamanı xəstələrdə menstrual tsiklin pozulması nə ilə bağlı ola bilər?

- A) Hipotenziv təsirlə
- B) Yubanmış diskineziya ilə
- C) Prolaktinin artması ilə
- D) Ekstrapiramid (nevroloji) effektlərlə
- E) Sedativ təsirlə

256) Olanzapinin tövsiyə olunan maksimal sutkalıq dozası nə qədərdir?

- A) 20 mq
- B) 50 mq

- C) 100 mq
- D) 5 mq
- E) 2 mq

257) Bədxassəli neyroleptik sindromun inkişaf riski faktorlarına nə aiddir?

- A) Normadan az qidalanma
- B) İsti hava şəraiti
- C) Müşayiət edən somatik xəstəliklər
- D) Hamısı doğrudur
- E) Dehidratasiya

258) Antidepressantlarla müalicə zamanı rezistentliyi aradan qaldırmaq üçün sadalanan metodların hansından istifadə olunur?

- A) Terapiyanın dəyişdirilməsi - əsas preparatı, digər sınıfdən olan antidepressanta dəyişmək
- B) Hazırkı müalicəyə antidepressant olmayan, lakin onun effektini gücləndirən preparatların əlavə edilməsi
- C) Bütün cavablar doğrudur
- D) Optimizasiya - dozanın fərdi adekvatlığının yoxlanılması
- E) Psixoterapiyanın əlavə edilməsi

259) Antidepressantlar hansı hallarda effektiv deyil?

- A) Bulimiya
- B) Obsessiv-kompulsiv pozuntu
- C) Enurez
- D) Depressiya
- E) Deliriy

260) Gecə enurezi müalicəsi zamanı bunlarda ən effektiv olanı hansıdır?

- A) Milnasepran
- B) Fluoksetin
- C) Trazadon
- D) İmipramin
- E) Sitalopram

261) Benzodiazepinlə yüksək dozası ilə intoksikasiya zamanı hansı antaqonist istifadə olunur?

- A) Flumazenil
- B) Nalokson
- C) Piridoksin
- D) Pirasetam
- E) Kordiamin

262) Litiumun terapevtik konsentrasiyalarından irəli gələn stabil tremorun qarşısını almaq üçün hansı üsul effektiv deyil?

- A) Litium dozasının aşağı salınması
- B) Diazepamın təyini
- C) Həblərin qəbul edilməsi rejimini dəyişməsi (preparatın bir dəfə axşam qəbul olunması)

- D) Kofein qəbulunun (medikamentoz, yaxud qidanın tərkibində) istisna edilməsi
- E) β -blokatorların (propranolol) təyini

263) Asetilxolinin metabolizminin inhibitoru olan takrin preparatından hansı pozuntular zamanı istifadə olunur?

- A) Şizofreniya
- B) Epilepsiya
- C) Bipolyar affektiv pozuntu
- D) Altsheymer xəstəliyi
- E) Kəllə-beyin travması

264) Xroniki (kəskin olmayan) aqressivliyin müalicəsi zamanı hansı preparatlardan istifadə oluna bilər?

- A) Karbamazepin
- B) Litium
- C) β -blokatorlar
- D) Valproatlar
- E) Hamısı doğrudur

265) Depressiv epizodun profilaktik terapiyası barədə qərar nəyə əsaslanmalıdır?

- A) Sui-qəsd davranış riski
- B) Kənar effektlərin yaranma riski
- C) Hamısı doğrudur
- D) Depressiv vəziyyətlərin yaranma tezliyi
- E) Depressiv epizodun ağırlığı

266) Neyroleptiklərin təsir mexanizmi ilə əlaqədar müasir fərziyyədə onların, əsasən, nəyə təsir göstərdiyi bildirilir?

- A) Serotoninerjik sistemə
- B) Heç biri doğru deyil
- C) Neyromediator sistemə
- D) Dofaminergik sistemə
- E) Bütün cavablar doğrudur

267) Müasir fikirlərə görə, benzodiazepinlərin anksiolotik effekti nəyin stimulyasiyası ilə şərtləndirilib?

- A) Serotonin reseptorları
- B) QAYT (qamma aminoyağ turşusu)-reseptorlar
- C) Bütün sadalanan reseptorlar
- D) Cavabların heç biri doğru deyil
- E) Dofamin reseptorları

268) Litium terapiyası zamanı aşağıdakılardan hansı tövsiyə olunur?

- A) İçilən suyun miqdarının azaldılması
- B) Diuretik, iltihab əleyhinə preparatlar və hipertoniya əleyhinə preparatlardan istifadə zamanı ehtiyatlı olmaq
- C) Hamısı doğrudur

- D) Litiumla zəngin olan məhsulların (hisə verilmiş məhsullar, bərk pendirlərin bəzi növləri, qırmızı şərab) məhdudlaşdırılması
E) Artıq duz istifadəsini saxlamaq

269) Litiumun yaratdığı ağır toksiki vəziyyətin və artıq dozalanmanın əlamətləri hansılardır?

- A) Ağızda metal tamı
B) İfadə olunmuş tremor
C) Bütün cavablar doğrudur
D) Dizatriya və ataksiya
E) Susuzluq

270) Yuxunun deprivasiyası metodu hansı pozuntunun müalicəsində istifadə olunur?

- A) Epilepsiya
B) Depressiya
C) Nevrasteniya
D) Hamısı düzdür
E) Şizofreniya

271) Psixomotor oyanmanın qısa müddətdə qarşısını almaq nəyə görə zəruridir?

- A) Effektiv müalicə aparmağa yol vermək üçün
B) Hamısı doğrudur
C) Xəstənin fiksasiya etməyə zərurət qalmaması üçün
D) Xəstə tərəfindən zorakılıq aktlarının ehtimalını aşağı salmaq üçün
E) Diaqnostik tədbirləri asanlaşdırmaq üçün

272) Liverpool Universitetinin Neyroleptiklərin Kənar Təsirlərinin Qiymətləndirmə Cədvəlinə (LUNSERS) daxil olan əlamətlərin şərti qruplarına aşağıda sadalananlardan hansılar aiddir?

- A) Sadalananların hamısı
B) Psixi kənar təsirlər qrupu
C) Ekstrapiramid kənar təsirlər qrupu
D) Vegetativ kənar təsirlər qrupu
E) Antixolinergik kənar təsirlər qrupu

273) Liverpool Universitetinin Neyroleptiklərin Kənar Təsirlərinin Qiymətləndirmə Cədvəlinə (LUNSERS) daxil olan əlamətlərin şərti qruplarına aşağıda sadalananlardan hansılar aiddir?

- A) Allergik reaksiyalar kənar təsirlər qrupu
B) Digər kənar təsirlər qrupu
C) Hormonal kənar təsirlər qrupu
D) Yayındırıcı əlamətlər qrupu
E) Sadalananların hamısı

274) Akatiziya nə deməkdir?

- A) Ortostatik hipotoniya

- B) Əzələ gərginliyi, hipokineziya, sakitlik tremoru
- C) Patoloji hövsələsizlik
- D) Üz hiperkinezləri (çeynəmə hərəkətləri, dil tremoru, göz qırpma)
- E) Kardioqrammada QT intervalının uzadılması

275) Neyroleptiklərin parkinsonik təsiri özünü nədə göstərir?

- A) Əzələ gərginliyi, hipokineziya, sakitlik tremoru
- B) Ortostatik hipotoniya
- C) Üz hiperkinezləri (çeynəmə hərəkətləri, dil tremoru, göz qırpma)
- D) Kardioqrammada QT intervalının uzadılması
- E) Patoloji hövsələsizlik

276) Tardiv diskineziya özünü nədə göstərir?

- A) Əzələ gərginliyi, hipokineziya, sakitlik tremoru
- B) Patoloji hövsələsizlik
- C) Ortostatik hipotoniya
- D) Üz hiperkinezləri (çeynəmə hərəkətləri, dil tremoru, göz qırpma)
- E) Kardioqrammada QT intervalının uzadılması

277) Neyroleptiklərin M- xolinoblokator təsiri özünü nədə göstərir?

- A) Patoloji hövsələsizlik
- B) Ortostatik hipotoniya
- C) Əzələ gərginliyi, hipokineziya, sakitlik tremoru
- D) Ağızda quruluq, sidik ifrazın çətinləşməsi, qlaukomanın kəskinləşməsi
- E) Üz hiperkinezləri (çeynəmə hərəkətləri, dil tremoru, göz qırpma)

278) Aşağıdakı kimyəvi siniflərdən tipik neyroleptiklərə aid olmayanı hansıdır?

- A) Tioksanten
- B) Fenotiazinin alifatik törəmələri
- C) Fenotiazinin piperazin törəmələri
- D) Butirofenonlar
- E) Monoaminoksidaza inhibitorları

279) Aşağıdakı preparatlardan tritsiklik antidepressantlara hansı aid deyil?

- A) Trazodon
- B) İmipramin
- C) Klomipramin
- D) Amitriptilin
- E) Nortriptilin

280) Bu preparatlardan hansını MAO inhibitorlarla birgə qəbul etmək olmaz?

- A) Paraksitin
- B) Amitriptilin
- C) Trifluoperazin
- D) Sertralin
- E) Bütün cavablar doğrudur

281) Sadalanan neyroleptiklərdən hansı orqanizmdən ən gec xaric olunur?

- A) Tioridazin
- B) Haloperidol-dekanoat
- C) Etaperazin
- D) Klozapin
- E) Trifluoperazin

282) İlk neyroleptik neçənci ildə təcrübəyə tətbiq edilib?

- A) 1972
- B) 1953
- C) 1980
- D) 1968
- E) 1944

283) Neyroleptiklərdən istifadəni ilk dəfə kim təklif edib?

- A) Emil Krepelin və Eugen Bleuler
- B) Jan Deley və Pyer Denniker
- C) Avrutskiy Q.Y və Neduva A.A.
- D) Albert Ellis və Aaron Bek
- E) Maşkovskiy M.D.

284) Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?

- A) Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar məcburi müalicə
- B) Ümumi tipli psixiatriya stasionarında məcburi müalicə
- C) İxtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə
- D) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi
- E) İxtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə

285) Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə hansı müddətdən gec olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir?

- A) 6 ay müddətində bir dəfədən az olmayaraq
- B) 1 il müddətində bir dəfədən az olmayaraq
- C) 3 ay müddətində bir dəfədən az olmayaraq
- D) 2 ay müddətində bir dəfədən az olmayaraq
- E) 1 ay müddətində bir dəfədən az olmayaraq

286) Ekspert hansı hallarda məhkəmə-psixitarik ekspertizasının aparılmasından imtina edə bilər?

- A) Ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda
- B) Bütün cavablar doğrudur
- C) Məhkəmə psixitarik ekspertizasının təyin edilməsinin prosesual qaydası pozulduqda
- D) Ekspertiza aparmaq üçün təqdim olunmuş materiallar kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə
- E) Verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda

287) Hansı hallarda qiyabi məhkəmə-psixiatrik ekspertizası təyin edilir?

- A) Bütün cavablar doğrudur
- B) Təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə
- C) Yoxlanılan şəxsin ekspert komissiyasına təqdim olunması qeyri-mümkün olduqda
- D) Yoxlanılan şəxs xüsusi ilə ağır cinayət törətdikdə
- E) Əlavə məhkəmə-psixiatrik ekspertizası təyin edildikdə

288) 24 yaşlı qadın əhvali-ruhiyyənin dayanıqlı enməsi, həyata marağının itməsi, tez yorulma, yuxusuzluq, iştahsızlıq şikayətləri ilə əlaqədar ambulator qaydada psixiatra müraciət etmişdir. Dediynə görə artıq 1 aya yaxındır ki, belə vəziyyətdədir. Əvvəllər hər hansı psixi pozuntu keçirməyib. Pasiyentə orta dərəcəli depressiv epizod diaqnozu qoyulmuş və sertralin 100 mq/sut. təyin edilmişdir. 4 həftədən sonra təkrar müayinə zamanı pasient dərman qəbuluna başlayandan az müddət sonra əhvali-ruhiyyəsinin yaxşılaşdığını qeyd edir. O, həmçinin bildirir ki, ruh yüksəkliyi duyur, ona sanki güc gəlib, sutkada 12-14 saat işləyə bilir və yorğunluq hiss etmir. Gecələr cəmi 3 saata yatsa da, günortalar yuxulu olmur. Verbal kontaktda nitqi sürətlənmişdir, tez-tez söhbətin mövzunu dəyişir. Gələcək müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin.

- A) Sertralinin dozasını azaltmaq əhvali-ruhiyyə stabilizatoru təyin etmək
- B) Sertralinin dozasını azaltmaq, yanaşı olaraq koqnitiv-biheyvioral terapiya təyin etmək
- C) Sertralinin dozasını azaltmaq
- D) Sertralini kəsmək və əhvali-ruhiyyə stabilizatoru təyin etmək
- E) Sertralinin dozasını azaltmaq və diazepam təyin etmək

289) 19 yaşlı gənc “ağır dərəcəli depressiv epizod psixotik epizodlarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Sertralin (sutkada 150 mq) və risperidon (sutkada 4mq) qəbul etmişdir. Müalicənin gedişində 8 həftə ərzində psixi vəziyyəti normallaşmış, həm psixotik, həm də depressiv əlamətlərə görə vəziyyəti remissiya kimi qiymətləndirilmişdir. Pasiyentin anamnezində əvvəllər hər hansı psixi pozuntular qeyd olunmayıb. Yaxın 3 ay müddəti üçün daha münasib olan müalicə taktikasını göstərin.

- A) Risperidonu tədricən kəsmək, sertralini qoruyucu dozalara qədər azaltmaq
- B) Risperidonu və sertralini qoruyucu dozalara qədər azaltmaq
- C) Təyin olunmuş müalicə sxemini davam etdirmək
- D) Risperidonu və sertralini tədricən kəsmək
- E) Risperidonu tədricən kəsmək, sertralini həmin dozada davam etdirmək

290) 28 yaşlı qadın orta dərəcəli depressiv epizod diaqnozu ilə ambulator müalicədədir. Depressiyanın qiymətləndirilməsi üçün Hamilton cədvəli üzrə 18 bal qeydə alınmışdır. Anamnezindən məlumdur ki, əvvəllər hər hansı psixi pozuntu müşahidə edilməmişdir. Sutkada 50 mq dozasında fluvoksamin təyin edilmişdir. 8 həftə ərzində fluvoksaminin dozası tədricən artırılaraq 300 mq-a çatdırılmışdır. Psixi vəziyyətində nəzərə çarpan dinamika qeyd olunmamışdır. Hamilton cədvəli üzrə təkrari qiymətləndirmədə göstəricisi 17 bal olmuşdur. Fluvoksaminin qəbulu ilə

əlaqədar ciddi kənar təsir müşahidə edilməyib. Gələcək medikamentoz müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin:

- A) Fluvoksaminin dozasını əvvəlki səviyyədə saxlamaqla müalicə sxeminə trisiklik antidepressant əlavə etmək
- B) Fluvoksamini serotoninin geriye tutulmasının selektiv inhibitoru qrupuna aid olan digər antidepressantla əvəz etmək
- C) Fluvoksamini trisiklik antidepressantla əvəz etmək etmək
- D) Fluvoksaminin dozasını əvvəlki səviyyədə saxlamaqla müalicə sxeminə əhvali-ruhiyyə stabilizatoru əlavə etmək
- E) Fluvoksaminin dozasını 400 mq-dək artırmaqda davam etmək

291) Orta dərəcəli depressiv epizod diaqnozu ilə ambulator müalicədə olan 24 yaşlı qadın sutkada 100 mq dozada sertralinlə müalicə qəbul etmişdir. Suisidal cəhd etməsi ilə (bir dəfəyə 20 tablet sertralin qəbul etmişdir) əlaqədar psixiatriya stasionarına yerləşdirilmişdir. Stasionara qəbul edildikdən sonra xəstədə aşağıdakı simptomlar müşahidə edilmişdir: qarında ağrılar, meteorizm, ishal, bədən temperaturu 38,2° C, nəbz – 110 vuruq/dəq., arterial təzyiq 160/110 mm civ. sūt., əzələ hipertonusu, mioklonik dartınmalar, bəbəklərin genişlənməsi və işığa reaksiyanın zəifləməsi, vətər reflekslərinin yüksəlməsi. Təsvir olunmuş vəziyyətin müalicə sxemini seçin.

- A) Sertralini kəsmək, siproheptadin və diazepam təyin etmək
- B) Sertralinin dozasını azaltmaq, diazepam və propranolol təyin etmək
- C) Sertralinin dozasını azaltmaq, diazepam təyin etmək
- D) Sertralini kəsmək, diazepam və monoaminoksidazanın (MAO) inhibitorunu təyin etmək
- E) Sertralini kəsmək, amitriptillin, diazepam və siproheptadin təyin etmək

292) 38 yaşlı pasiyent əhval-ruhiyyəsinin aşağı olması, həyata marağının itməsi, tez yorulma, yuxusuzluq, iştahasızlıq şikayətləri ilə ambulator yardım üçün həkimə müraciət etmişdir. Pasiyentin dediyinə görə 3 ay belə vəziyyətdə olmuşdur. Ambulator müalicədə sertralin (sutkada 100 mq) təyin edilmişdir. 6 həftə müddətində aparılmış müalicədən sonra pasiyent qeyd edir ki, onun əhvali-ruhiyyəsi yaxşılaşmış, iş qabiliyyəti, yuxusu və iştahası bərpa olunmuş, yenidən həyata marağı yaranmışdır. Bunlarla yanaşı pasiyent qeyd edir ki, preparatı ilk dəfə qəbul etdiyi günlərdə dövrü olaraq başağrısı və ürəkbulanma baş verib. Müalicə başlandıqdan 6 həftə sonra təkrari müayinə zamanı ürəkbulanma qeyd edilmir, başağrıların tezliyi və intensivliyi azalıb. Gələcək müalicə taktikasına daha uyğun yanaşmanı göstərin.

- A) Müalicə sxeminə diazepamı əlavə etmək
- B) Sertralini başqa antidepressantla əvəz etmək
- C) Sertralinin dozasını əvvəlki səviyyədə saxlamaq və əlavə təsirlərin monitorinqini aparmaq
- D) Sertralinin dozasını azaltmaq
- E) Sertralini kəsmək

293) 65 yaşlı kişi son 6 həftə ərzində daimi olaraq ruh düşkünlüyü şikayəti ilə tibbi kömək üçün müraciət etmişdir. Bu hal 42 il birgə ömür sürdüyü həyat yoldaşının qəfil vəfatından sonra yaranmışdır. Pasiyentdə yuxu pozğunluğu, iştaha

pozğunluğu, bədən çəkisinin 8 kq azalması qeyd olunur. Pasiyent qeyd edir ki, həyatda qaldığı üçün özünü günahkar hiss edir. Pasiyent həmçinin son bir neçə gündə bədən daxilən çürüdüynü hiss etdiyini qeyd edir. Pasiyentdə hallüsinasiyalar qeyd edilmir: mərhum həyat yoldaşının o biri dünyada qovuşmaq üçün onu sui-qəsdə çağırıldığını deyir. Anamnezində əvvəllər keçirmiş olduğu psixi xəstəliklər barədə məlumat yoxdur. Ehtimalı yüksək olan diaqnozu göstərin.

- A) Şizofreniya
- B) Bipolyar pozuntu
- C) Stressə kəskin reaksiya
- D) Şizoaffektiv pozuntu – depressiv tip
- E) Ağır dərəcəli depressiv epizod, psixotik simptomlarla

294) Gecə kəskin baş ağrıları, ürəkbulanma, qusma, yüksək arterial təzyiq (210/160 mm.c.st.) səbəbindən 32 yaşlı kişi təcili yardım şöbəsinə yerləşdirilmişdir. Anamnezə görə əvvəl heç bir somatik patologiyadan əziyyət çəkməyib. Depressiv pozuntu ilə əlaqədar müalicə alır. Pasiyent qeyd edir ki, simptomların meydana çıxmasından 3 saat əvvəl şam yeməyi zamanı 2 qədəh şərab içmişdir. Qəbul edilmiş qida ilə hansı preparatın qarşılıqlı təsiri pasiyentin klinik vəziyyətə düşməsinə yüksək ehtimalla səbəb olub?

- A) Sertralin
- B) Amitriptillin
- C) Sitalopram
- D) Moklobemid
- E) Trazadon

295) 32 yaşlı pasiyent ağır dərəcəli depressiv epizod diaqnozu ilə stasionar müalicə alır. Xəstəxanada 12 həftə müddətində dərman müalicəsinin müxtəlif sxemləri tətbiq edilmişdir. Müalicəyə baxmayaraq pasiyentin vəziyyətində yaxşılaşma qeyd olunmayıb. Pasiyentə elektrokonvulsiv terapiya təyin etmək planlaşdırılır. Elektrokonvulsiv terapiya təyin olunan zaman pasiyent sertalin(sutkada 200mq), və lamotrijin (sutkada 300 mq) ilə müalicə alır. Elektrokonvulsiv terapiyanın tətbiqi zamanı medikamentoz müalicə taktikası necə olmalıdır?

- A) Pasiyentin aldığı medikamentoz müalicəni davam etdirmək
- B) Sertralin və lamotrijinin dozasını başlanğıc dozaya qədər endirmək
- C) Lamotrijini kəsmək və sertralini əvvəlki dozada saxlamaq
- D) Sertralini kəsmək və lamotrijini əvvəlki dozada saxlamaq
- E) Sertralin və lamotrijini kəsmək və elektrokonvulsiv terapiya qurtardıqdan sonra medikamentoz müalicəni davam etdirmək

296) Depressiv pozuntudan əziyyət çəkən 29 yaşlı pasiyent ambulator psixiatrik yardıma müraciət etmişdir. Anamnezə görə, əvvəllər psixi pozuntuya görə müalicə almayıb. Anamnezdən məlumdur ki, 14 ay əvvəl pasiyent hepatit A keçirib. Psixiatrik köməyə müraciət edən zaman pasiyentdə qaraciyər fermentlərinin müayinə nəticələri aşağıdakı kimi olmuşdur: ALT – 180 v/l, AST –85v/l. Depressiyanın müalicəsi üçün ilk seçim preparatını göstərin.

- A) Klomipramin
- B) Fluoksetin

- C) Milnasipran
- D) Fluvoksamin
- E) Amitriptilin

297) 34 yaşlı qadın depressiv pozuntu diaqnozu ilə əlaqədar müalicə alır. Depressiyanın tipik simptomları (əhval-ruhiyyənin aşağı enməsi) ilə yanaşı, pasiyentdə emosional reaktivlik, hipersomniya, iştahanın artması və bədən çəkisinin artması müşahidə edilir. Sertralinlə 4 həftəlik müalicə zamanı (sutkalıq doza tədricən 50 mq-dan 200 mq-a qaldırılıb) pasiyentin klinik vəziyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Gələcək müalicə taktikası üçün ən uyğun yanaşma hansıdır?

- A) Sertralinin əvvəlki dozada saxlanması və əlavə olaraq tsiklik antidepressantın təyin edilməsi
- B) Sertralinin kəsilməsi və əhvali-ruhiyyə stabilizatorunun təyini
- C) Sertralinin kəsilməsi və MAO inhibitorunun təyini
- D) Sertralinin dozasının tədricən 300 mq-a çatdırılması
- E) Sertralinin kəsilməsi və tsiklik antidepressların təyini

298) 34 yaşlı qadın orta ağırlıqlı depressiv epizod diaqnozu ilə ambulator müalicə olunaraq sutkada 20 mq dozada sitolopram qəbul edir. 4 həftə medikamentoz terapiyadan sonra pasiyentin vəziyyəti stabilləşmiş və simptomatik remissiyaya çatmışdır. Müalicə dövründə dərman preparatının hər hansı ciddi nəzərə çarpan əlavə təsiri qeyd olunmamışdır. Müalicə davam etdirilərkən aşağıda sadalanan əlavə təsirlərdən hansının daha çox yaranma ehtimalı var?

- A) Ürəkbulanma
- B) Qusma
- C) Tremor
- D) İnsomniya
- E) Anorqazmiya

299) 39 yaşlı qadın “depressiv pozuntu, psixotik simptomlarla” diaqnozu ilə stasionar müalicə daxil olmuşdur. Antidepressantlar və neyroleptiklərlə müalicə olunur. Müalicə başladıqdan 3 həftə sonra pasiyent süd vəzilərinə yaranan gərginlik və ağrılardan şikayət edir. Pasiyentin süd vəzilərindən az miqdarda süd ifrazı müşahidə olunur. Növbəti aybaşının 1 həftə gecikdiyi qeyd edilir. Qeyd edilən simptomları yüksək ehtimalla, yarada bilən preparatı göstərin.

- A) Kvetiapin
- B) Sertralin
- C) Risperidon
- D) Olanzapin
- E) Paroksetin

300) 42 yaşlı kişi çoxlu miqdarda amitriptillin tabletləri qəbul edərək intihar etməyə cəhd göstərmişdir. Həyat üçün təhlükəli olan hansı fəsadın yaranma ehtimalı var?

- A) Ürək tamponadası
- B) Ürək keçiriciliyinin pozulması və aritmiya

- C) Miokardit
- D) Ağ ciyər arteriyasının trombemboliyası
- E) Koronar arteriyaların massiv trombozu

301) 24 yaşlı kişi pasiyent antidepressantla (sertralin 75 mq) qoruyucu müalicə qəbul edir. Pasiyent vaxtaşırı pıvə qəbul edir. Hansı əlavə təsirin yaranması ehtimalı daha yüksəkdir?

- A) Şəkərli diabet
- B) Erektıl disfunksiya
- C) Alkoqolun təsirinin güclənməsi
- D) Alkoqol abstinensiyası
- E) Serotonin sindromu

302) Depressiv pozuntusu olan uşaqlar və yeniyetmələr üçün ilkin olaraq (ilk 4 həftə ərzində) hansı müalicə seçilməlidir?

- A) Serotoninin geriye tutulmasının selektiv inhibitoru
- B) Psixoterapiya
- C) MAO inhibitoru
- D) Serotonin və noradrenalinin geriye tutulmasının selektiv inhibitoru
- E) Trisiklik antidepressant

303) Hansı yaşdan yuxarı depressiv pozuntusu olan uşaqlara antidepressantlar təyin etmək olar?

- A) 15 yaşdan
- B) 11 yaşdan
- C) 3 yaşdan
- D) 5 yaşdan
- E) 7 yaşdan

304) İşıq terapiyasının istifadəsi zamanı hansı preparatların təyini əks göstərişdir?

1. Tioridazin
2. Litium
3. Sertralin
4. Melatonin
5. Fluoksetin

- A) 1, 2, 3, 4, 5
- B) 1, 2, 3, 4
- C) 2, 3, 5
- D) 3, 4, 5
- E) 1, 2, 4

305) Hamiləlik zamanı serotoninin geriye tutulmasının selektiv inhibitorları istifadə edildikdə döldə patologiyanın inkişafı riski neçə faizə bərabərdir?

- A) 8%-12%
- B) 1-3%
- C) 5%-7%
- D) 0,5%
- E) 15%-20%

306) Hamiləliyin 3-cü trimestrində serotoninin geriye tutulmasının selektiv inhibitorların istifadəsi yenidoğulmuşların neçə faizində keçici adaptasiya sindromu yarada bilər?

- A) 50%-70%
- B) 1-5%
- C) 30%-50%
- D) 5%-10%
- E) 10-30%

307) Atipik depressiyanın medikamentoz müalicəsində ilk seçim preparatını göstərin.

- A) MAO inhibitorları
- B) Əhval-ruhiyyənin stabilizatorları
- C) Serotoninin geriye tutulmasının spesifik inhibitorları
- D) Serotoninin geriye tutulmasının spesifik inhibitorları və əhval-ruhiyyənin stabilizatorları
- E) Tritsiklik antidepressantlar

308) İkinci depressiv epizod keçirdikdən sonra antidepressantlar hansı müddətdən az olmayaraq qəbul etməlidir?

- A) 1 ay
- B) 6 ay
- C) 1 il
- D) 2 il
- E) 3 ay

309) MAO inhibitoru kəsildikdən hansı müddət sonra serotoninin geriye tutulmasının selektiv inhibitorunu təyin etmək olar?

- A) 3-5 gün
- B) 2 həftə
- C) 3 həftə
- D) 1 həftə
- E) 4 həftə

310) Aşağıda göstərilən hansı antidepressantın qəbulu zamanı qəbizlik və ağızda quruluq əlamətlərinə daha çox rast gəlinir?

- A) Amitriptillin
- B) Fluvoksamin
- C) Sitalopram
- D) Sertralin

E) Paraksitin

311) Aşağıda göstərilən hansı antidepressantın qəbulu zamanı taxikardiya daha çox rast gəlinir?

- A) Fluoksetin
- B) Sitalopram
- C) Sertralin
- D) İmipraminin
- E) Fluvoksamin

312) Aşağıda göstərilən hansı antidepressantın qəbulu zamanı priapizmə daha çox rast gəlinir?

- A) Fluvoksamin
- B) Trazadon
- C) Fluoksetin
- D) Paroksetin
- E) Sertralin

313) Aşağıda göstərilənlərdən hansı preparatın qəbulu zamanı psoriazın yaranma ehtimalı daha yüksəkdir?

- A) Paroksetin
- B) Litium
- C) Fluvoksamin
- D) Karbamazepin
- E) Lamotricinin

314) Aşağıda göstərilənlərdən hansı preparatın qəbulu zamanı hipotiroidizmin yaranma ehtimalı daha yüksəkdir?

- A) Paroksetin
- B) Karbamozapin
- C) Fluvoksamin
- D) Lamotricinin
- E) Litium

315) Bu preparatlardan hansı ağır dəri yanaşı effektləri (Stiven-Jonson sindromunu və ya toksik nekrotik eritemanı) yarada bilər?

- A) Donepezil
- B) Diazepam
- C) Lamotricin
- D) Amitriptilin
- E) Trifluoperazin

316) Aşağıda göstərilən preparatların hansı serotonin modulyatoruna aiddir?

- A) Mirtazapin
- B) Bupropion
- C) Maprotilin
- D) Tianeptin
- E) Klomiramin

317) Depressiv pozuntunun müalicəsində sertralinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 10 mq
- B) 20 mq
- C) 50 mq
- D) 100 mq
- E) 5 mq

318) Depressiv pozuntunun müalicəsində sertralinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 10-20 mq
- B) 5-25 mq
- C) 20-40 mq
- D) 200-400 mq
- E) 50-200 mq

319) Depressiv pozuntunun müalicəsində fluvoksaminin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 20 mq
- B) 5 mq
- C) 200 mq
- D) 50 mq
- E) 10 mq

320) Depressiv pozuntunun müalicəsində fluvoksaminin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 20-40 mq
- B) 50-300 mq
- C) 10-20 mq
- D) 300-500 mq
- E) 5-10 mq

321) Depressiv pozuntunun müalicəsində fluoksetinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 5 mq
- B) 10 mq
- C) 2 mq
- D) 4 mq

E) 1 mq

322) Depressiv pozuntunun müalicəsində fluoksetinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 10-80 mq
- B) 100-200 mq
- C) 5-10 mq
- D) 200-400 mq
- E) 2-8 mq

323) Depressiv pozuntunun müalicəsində sitalopramın sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 4 mq
- B) 2 mq
- C) 20 mq
- D) 10 mq
- E) 5 mq

324) Depressiv pozuntunun müalicəsində sitalopramın sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 5-10 mq
- B) 60-100 mq
- C) 100-200 mq
- D) 10-20 mq
- E) 20-60 mq

325) Depressiv pozuntunun müalicəsində essitalopramın sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 2 mq
- B) 20 mq
- C) 5 mq
- D) 4 mq
- E) 10 mq

326) Depressiv pozuntunun müalicəsində essitalopramın sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 40-80 mq
- B) 100-150 mq
- C) 5-10 mq

- D) 20-40 mq
- E) 10-20 mq

327) Depressiv pozuntunun müalicəsində paroksetinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 20 mq
- B) 5 mq
- C) 40 mq
- D) 50 mq
- E) 10 mq

328) Depressiv pozuntunun müalicəsində paroksetinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 100-150 mq
- B) 5-10 mq
- C) 150-200 mq
- D) 10-60 mq
- E) 50-100 mq

329) Depressiv pozuntunun müalicəsində venlafaksinın sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 18,75 mq
- B) 75 mq
- C) 10 mq
- D) 37,5 mq
- E) 100 mq

330) Depressiv pozuntunun müalicəsində venlafaksinın sutkalıq standart terapevtik hansı intervaldadır?

- A) 37,5-75 mq
- B) 75-225 mq
- C) 225-350 mq
- D) 250-500 mq
- E) 18,75-37,5 mq

331) Depressiv pozuntunun müalicəsində klomipraminin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 6,25 mq
- B) 75 mq
- C) 12,5 mq
- D) 25 mq
- E) 50 mq

332) Depressiv pozuntunun müalicəsində klomipraminin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 300-400 mq
- B) 250-300 mq
- C) 12,5-25 mq
- D) 25-50 mq
- E) 75-250 mq

333) Depressiv pozuntunun müalicəsində mirtazapine sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 150 mq
- B) 15 mq
- C) 50 mq
- D) 37,5 mq
- E) 20 mq

334) Depressiv pozuntunun müalicəsində mirtazapine sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 600-900 mq
- B) 300-600 mq
- C) 45-300 mq
- D) 15-45 mq
- E) 5-10 mq

335) Depressiv pozuntunun müalicəsində duloxetine sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 75 mq
- B) 12,5 mq
- C) 100 mq
- D) 50 mq
- E) 30 mq

336) Depressiv pozuntunun müalicəsində duloxetine sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 30-60 mq
- B) 100-150 mq
- C) 50-100 mq
- D) 150-200 mq
- E) 12,5-25 mq

337) Depressiv pozuntunun müalicəsində agomelatine sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 25 mq
- B) 37,5 mq
- C) 150 mq
- D) 75 mq

E) 300 mq

338) Depressiv pozuntunun müalicəsində agomelatine sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 37,5-75 mq
- B) 600-900 mq
- C) 25-50 mq
- D) 450-600 mq
- E) 150-450 mq

339) Depressiv pozuntunun müalicəsində buspirone sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 12,5-25 mq
- B) 25-50 mq
- C) 50-75 mq
- D) 6,25-12,5 mq
- E) 5-10 mq

340) Depressiv pozuntunun müalicəsində buspirone sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 10-20 mq
- B) 25-50 mq
- C) 400-600 mq
- D) 75-300 mq
- E) 12,5-25 mq

341) Depressiv pozuntunun müalicəsində trazadonun sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 25 mq
- B) 50 mq
- C) 300 mq
- D) 100 mq
- E) 150 mq

342) Depressiv pozuntunun müalicəsində trazadonun sutkalıq maksimal dozası hansı intervaldadır?

- A) 25-50 mq
- B) 150-450 mq
- C) 900-1200 mq
- D) 75-150 mq
- E) 450-600 mq

343) Depressiv pozuntunun müalicəsində maprotilinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 25 mq
- B) 75 mq
- C) 12,5 mq
- D) 100 mq
- E) 50 mq

344) Depressiv pozuntunun müalicəsində maprotilinin sutkalıq maksimal dozası hansı intervaldadır?

- A) 300-400 mq
- B) 225-300 mq
- C) 150-225mq
- D) 25-50 mq
- E) 12,5-25mq

345) Depressiv pozuntunun müalicəsində nortriptilinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 2,5-5 mq
- B) 25-50 mq
- C) 50-75 mq
- D) 10-25 mq
- E) 5-10 mq

346) Depressiv pozuntunun müalicəsində nortriptilinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 200-400 mq
- B) 40-200 mq
- C) 5-10 mq
- D) 10-20 mq
- E) 20-40 mq

347) Depressiv pozuntunun müalicəsində protriptilinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 2,5-5 mq
- B) 5-15 mq
- C) 20-40 mq
- D) 10-20 mq
- E) 40-60 mq

348) Depressiv pozuntunun müalicəsində protriptilinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

- A) 60-80 mq
- B) 80-120 mq

- C) 15-60 mq
- D) 120-200 mq
- E) 5-10 mq

349) Depressiv pozuntunun müalicəsində tiapentinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

- A) 75 mq
- B) 37,5 mq
- C) 100 mq
- D) 12,5 mq
- E) 25 mq

350) Depressiv pozuntunun müalicəsində tiapentinin sutkalıq standart terapeutik dozası hansı intervaldadır?

- A) 100 mq
- B) 75 mq
- C) 37,5 mq
- D) 12,5 mq
- E) 25 mq

351.Şizofreniyanın daha tez-tez rast gəlinən forması hansıdır?

- A) Paranoid şizofreniya
- B) Hebefrenik şizofreniya
- C) Diferensasiya edilməmiş şizofreniya
- D) İpoxondrik şizofreniya
- E) Katatonik şizofreniya

352. Sadalananlardan hansı şizotipik pozuntunun diaqnostik əlamətlərinə aid deyil?

- A) Şübhəlilik və paranoial ideyalar
- B) Qeyri-adekvat affekt və emosional soyuqluq
- C) Sayıqlamayabənzər ideyalarla müşayiət edilən epizodik tranzitor epizodlar
- D) Qəribə, ibarəli nitqlə ifadə olunan amorf, metaforik fikirlər
- E) Hallüsinator-paranoid əlamətlərin üstünlüyü

353. 22 yaşlı xəstədə psixomotor oyanılıq vəziyyətində stasionara qəbul edilir. Xəstə bildirir ki, o “dahi adamdır” və “xüsusi” biliklərə malik olduğu üçün hansısa adamlar onun düşüncələrinə nəzarət edirlər. Anamnezdən məlum olur ki, xəstənin psixi vəziyyətində dəyişikliklər xarici provokasiyasız qəflətən meydana çıxmışdır. Əhvali-ruhiyyənin xeyli dərəcədə yüksəlməsi, coşğun hərəkət aktivlik, çox danışma müşahidə olunmuşdur. Hansı diaqnozun qoyulması daha məqsədəuyğundur?

- A) Paranoid şizofreniya
- B) Şizoaffektiv psixoz, maniakal tip
- C) Kəskin şizofreniyaya bənzər psixotik pozuntu
- E) Psixotik əlamətli maniakal epizod

354. Sadalanan koqnitiv-mnestik pozuntularından şizofreniya üçün hansı xarakterikdir?

- A) Diqqətin pozulması
- B) İQ göstəricilərinin aşağı olması

- C) Antero-retroqramneziya
- D) Erkən demensiya
- E) Hiperamneziya

355. Kəskin polimorf psixotik pozuntunun diaqnozu qoymaq üçün simptomların davam etmə müddəti üçün XBT-10-da hansı vaxt limiti müəyyən edilib?

- A) 3 ay
- B) 4 ay
- C) 1 ay
- D) 2 ay
- E) 6 ay

356. Bu psixiatrlardan hansı şizofreniya konsepsiyasının əsasını qoymuşdur?

- A) Blöyler
- B) Freyd
- C) Cekson
- D) Qannuşkin
- E) Korsakov

357. Şizofreniyanın hansı təzahürü bu xəstəliyin qeyri-qənaətbəxş gedişatına dəlalət edə bilər?

- A) Xəstəliyin 20 yaşadək başlanması
- B) Düşüncənin pozulması
- C) Başlanğıcın 20 yaşdan sonra olması
- D) Psixopatoloji hisslərin kəskin başlanğıcı
- E) Hallüsinator simptomatikanın üstünlük təşkil etməsi

358. Xroniki sayıqlama pozuntusunu şizofreniyanın daha çox hansı forması ilə diferensasiya etmək lazım gəlir?

- A) Paranoid
- B) Sadə
- C) Diferensasiya olunmamış
- D) Hebefrenik
- E) Katatonik

359. Şizofreniya zamanı bədxassəli neyroleptik sindromun müalicəsi üçün aşağıdakılardan hansı tələb olunur?

- A) Dantrolen və domafin aqonisti – bromokriptin
- B) Ca-kanalları blokatorları – verapamil, korinfar
- C) Nootrop vasitələr – pirasetam, aminalon
- D) Antidepressantlar – amitriptilin, melipramin
- E) Trankvilizatorlar– diazepam, fenazepam

360. Aşağıda göstərilmiş maddələrdən hansının təsiri altında yaranmış psixozu asanlıqla şizofreniya ilə səhv salmaq olar?

- A) Amfetaminlər
- B) Heroin
- C) Benzodiazepinlər
- D) Alkoqol
- E) Barbituratlar

361. Hebefrenik şizofreniya zamanı şizofreniyanın ümumi meyarları ilə yanaşı hansı simptomlar qeyd edilir?

- A) Bütün cavablar doğrudur

- B) Emosional kasadlığı və qeyri-mütəşəkkil davranış
- C) Emosional kasadlıq və məqsədsiz, yöndəmsiz davranış
- D) Emosional qeyri-adekvatlıq və məqsədsiz, yöndəmsiz davranış
- E) Solğunluq və/və ya qeyri-adekvatlıq, yöndəmsiz və/və ya mənasız ("səfeh") davranış, rəbitəsiz nitq şəklində təzahür edən təfəkkür pozuntuları daha çox ifadə olunması

362. Sadalanan faktorlardan hansı şizofreniyanın proqnozlaşdırılmasında başlıca rol oynayır?

- A) Bədənin çəkisi
- B) Doğma və yaxınların dəstəyi
- C) Xəstəliyin ilkin manifestasiya yaşı
- D) Müalicəyə həssaslıq
- E) Funksional adaptasiyanın premorbid səviyyəsi

363. Katatonik şizofreniyaya aşağıda qeyd olunanlardan hansı xas deyil?

- A) Ambulator avtomatizm
- B) Oyanıqlıq
- C) Rigidlik
- D) Neqativizm
- E) Stupor

364. İlk epizodlu şizofreniyalı pasiyentlərin müalicəsi aparılmalıdır:

- A) 1 ildən 2 ilədək
- B) 6 aydan 1 ilədək
- C) Qeyri-müəyyən müddətdə
- D) 3 aydan 6 ayadək
- E) 3 ildən 5 ilədək

365. Şizofreniyalı xəstənin anamnezində antipsixotik preparatların vaxtı-vaxtında qəbul edilməməsi ilə əlagədar dəfələrlə kəskinləşmələri olub. Aşağıda göstərilən antipsixotik preparatlardan hansının təyini məsləhətdir?

- A) Moditen-depo
- B) Risperidon
- C) Xlorpromazin
- D) Trifluperazin
- E) Olanzapin

366. Şizofreniyalı xəstə tipik antipsixotik, risperidon və olanzapinlə müalicə cəhdlərinə zəif cavab vermişdir. Psixiatr klozapindən istifadə etməyi məsləhət görür. Aşağıdakı faktorlardan hansı bu preparatın istifadəsinə əks göstərişdir?

- A) Əvvəllər klozapindən istifadəsi zamanı xəstədə aqranulositozun olması
- B) Əvvəllər təkrarlanan depressiv simptomların olması
- C) Əvvəllər etaperazin qəbulu zamanı haloktareyanın olması
- D) Zəif tardiv diskineziyanın olması
- E) Haloperidol qəbulu zamanı əvvəllər müxtəlif ekstrapiramidal simptomların olması

367. Şizofreniyanın patogenezinə aşağıdakı neyromediatorlardan hansının mübadilə pozğunluğu daha səciyyəvidir?

- A) Dofamin
- B) Noradrenalin
- C) Qlutamin turşusu
- D) Asetilxolin
- E) Serotonin

368. Aşağıda göstərilənlərdən hansı şizofreniya epidemiologiyasına uyğun gəlmir?

- A) Şizofreniyanın 10 yaşadək uşaqlar arasında yayılması digər yaş qrupları ilə müqayisədə xeyli azdır
- B) Şizofreniyanın ilk manifestasiyası, orta hesabla, kişilərdə qadınlara nisbətən daha erkən yaşlarda qeydə alınır
- C) Son 30 ildə şizofreniyaya tutulma halları 20% artıb
- D) Şizofreniyanın yayılması müxtəlif populyasiya qrupları arasında 0,4-1,4 % təşkil edir
- E) Şizofreniyanın qadınlar və kişilər arasında yayılma dərəcəsi təqribən eynidir

369. Şizoaffektiv pozuntu diaqnozu o vaxt qoyula bilər ki, affektiv simptomlar:

- A) Şizofrenik simptomlar qədər təzahür olunsun
- B) Əvvəlki şizofrenik pozuntunun bir hissəsi olsun
- C) Yalnız hallüsinator simptomlarla müşayiət olunsun
- D) Şizofreniya simptomlarından daha qabarıq təzahür etsin
- E) Affektiv simptomlar bir, şizofrenik simptomlar isə başqa tutmalarda özünü göstərsin

370. Şizofreniyadan əziyyət çəkənlərin əkiz olmayan bacı və qardaşlarında bu xəstəliyin rast gəlmə ehtimalı neçə faiz təşkil edir?

- A) 34%
- B) 6%
- C) 10%
- D) 1%
- E) 51%

371. Sadalananlardan hansı şizofreniya üçün (4 A) Blöyler meyarına aid deyil?

- A) Amensiya
- B) Ambivalentlik
- C) Apatiya
- D) Autizm
- E) Assosiativ pozuntular

372. Şizofreniya simptomlarının təzahürünün azalması fonunda, 2 həftə müddətində depressiya simptomlarının inkişafına hansı diaqnoz qoyulmalıdır?

- A) Şizotipik pozuntu
- B) Qalıq (rezidual) şizofreniya
- C) Psixotik əlamətlərlə ağır depressiya epizodu
- D) Postşizofrenik depressiya
- E) Şizoaffektiv pozuntu, depressiv tip

373. Şizofreniyalı xəstə həvəslə kinoteatra bilet alır, lakin seansın vaxtı çatanda yerə evə yollanır. Bu hansı pozuntunun göstəricisi ola bilər?

- A) Ambivalentlik
- B) Depersonalizasiya
- C) Stuporoz vəziyyət
- D) Derealizasiya
- E) Stereotipiya

374. Qeyd olunanlardan hansı şizofreniyanın alt tipi deyil?

- A) Febril
- B) Paranoid
- C) Hebefrenik
- D) Katatonik
- E) Rezidual

375.Kandinski-Klerambo sindromu Şizofreniyanın hansı forması üçün xarakterikdir?

- A) Paranoid
- B) Katatonik
- C) Hebefrenik
- D) Sadə
- E) Rezidual

376. Son bir ildə şizofreniya simptomlarının azalması fonunda son iki həftədə depressiya simptomları aşkar olunan xəstəyə hansı diaqnoz qoyulmalıdır?

- A) Şizoaffektiv pozuntu
- B) Rezidual şizofreniya
- C) Şizotipik pozuntu
- D) Post-şizofrenik depressiya
- E) Bipolyar affektiv pozuntu, depressiya epizodu

377.Şizofreniyaya daha çox xas olan düşüncə pozuntusu hansıdır?

- A) Oneyroid
- B) Obnubilyasiya
- C) Deliriy
- D) Düşüncənin alaqqaranlıq halı
- E) Amensiya

378.Qeyd olunanlardan hansı şizofreniyanın klinik formalarına aid deyil?

- A) Paranoid
- B) Şubvari
- C) Hebefrenik
- D) Katatonik
- E) Diferensasiya edilməmiş

379.Psixi tamlığın parçalanması, şəxsiyyətlə mühit arasındakı harmonik əlaqənin pozulması şizofreniyanın hansı forması üçün xarakterikdir?

- A) Paranoid
- B) Katatonik
- C) Bütün formalar
- D) Hebefrenik
- E) Rezidual

380.Xəstənin özünü təlxəkvəri, gülünc aparması şizofreniyanın hansı klinik forması üçün xarakterikdir?

- A) Hebefrenik
- B) Paranoid
- C) Rezidual
- D) Katatonik
- E) Sadə

381.Şizofreniya xəstəliyinə xas olan Konrad sindromu nə ilə xarakterizə olunur:

- A) Psixi fəallığın enməsi, hadisələrdən düzgün əqli nəticə çıxarma qabiliyyətinin və nitqin səlisliyinin pozulması ilə
- B) Davranış və emosional reaksiyaların qənaətbəxş olmaması, ətrafdakılara qarşı kobudluq və tərbiyəsizlik elementlərinin təzahürü ilə
- C) Maraq dairəsinin əsaslı surətdə enməsi, tənhalığa meylik ilə

- D) Əqli kütlük, özünədənqidin olmaması, qida və cinsi meyllərin pozulması ilə
- E) İntihar fikirlərinin üstünlük təşkil etməsi ilə

382.Sadalanan amillərdən hansı şizofreniyanın proqnozu üçün müsbət hesab olunmur?

- A) Xəstəliyin gec yaşda başlaması
- B) Stresslə əlaqədar kəskin başlanğıc
- C) Fasiləli gediş
- D) Nadir kəskinləşmələr
- E) Kişi cinsinə mənsub olma

383.İctimai-təhlükəli əməllərə gətirib çıxara bilən psixi pozuntu:

- A) Patoloji sərxoşluq
- B) Obsesiv-fobik sindrom
- C) Psevdoeminissensiyalar
- D)Obnubilyasiya
- E) Psevdoemensiya

384.Paranoyal sayıqlaması nəticəsində cinayət əməlini törətmiş şəxslərin məhkəmə psixiatrik ekspertizasının nəticəsi hansı olur:

- A) Bütün hallarda anlaşıq hesab olunur;
- B) Yalnız şizofreniya xəstəliyi nəticəsində baş verirsə anlaşıq hesab olunur;
- C) Cinayət əməlini törətədiyi anda düşüncənin pozulması olmadıqda anlaşıq hesab olunur;
- D)Əgər törətədiyi cinayət əməli nəticəsində qəsdən adam öldürürsə anlaşıq hesab olunur;
- E) Bütün hallarda anlaşıq hesab olunur.

385. Hansı hal məhkəmə-psixiatrik ekspertizasının keçirilməsinə əsas vermir?

- A) Təqsirləndirilən şəxsə qarşı antipatiya;
- B) Təqsirləndirilən şəxsin psixi cəhətdən tam dəyərlı olması barəsində şübhələrin olması;
- C) Cinayət əməli və istintaq zamanı təqsirləndirilən şəxsin davranışın xüsusiyyətləri;
- D) Kriminalın xarakteri, onun motivsizliyi, təqsirləndirilənin şəxsiyyətin və törətədiyi əməlin arasında ziddiyyətin olması, hərəkətlərin ardıcılığı və s.;
- E) Təqsirləndirilən şəxsinəvvəllər psixiatrlara müraciətin olması.

386."Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən ekspertin birindən başqa aşığıdakı hüquqları vardır:

- A) Hüquq-mühafizə orqanları ilə birlikdə tədqiqat və istintaq işlərinə qiymət vermək;
- B) Məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq;
- C) Rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək;
- D) Məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək;
- E) Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosesual hərəkətlərin aparılmasında iştirak etmək;

387. Psixi fəaliyyətinin müvəqqəti pozulmasına aiddir:

- A) Tez zaman baş verən, qısa meddətli olan və tam sağalma ilə nəticələnən psixi pozuntular;
- B) Davamlı, tutma şəkilli və fasiləsiz xarakterini daşıyan, müalicəsi çətin olan və progressivləşməsinə tendensiyası olan bir qrup xəstəliklər;
- C) İdrak fəaliyyətinin çatışmazlığı ilə xarakterizə olunan psixi xəstəliklər;

D) Şəxsiyyət pozuntuların ağır formaları, kəllə-beyin travmalarının nəticələri (travmatik ensefalopatiya) və s.;

E) Müxtəlif mənşəli demensiyalar

388. Depressiyalı pasiyentlərlə interpersonal psixoterapiya apararkən əsas məqsəd nədən ibarətdir?

- A) İnterpersonal fəaliyyətin aktivləşdirilməsi
- B) Depressiv simptomların remissiyası
- C) Psixi sağlamlıq sahəsində maariflənmə
- D) Sadalananların hamısı
- E) Şəxslərarası problemlərin həll olunması

389. İnterpersonal psixoterapiya apararkən aşağıda göstərilən psixoterapevtik üsulların hansından istifadə edilmir?

- A) Transfer analizi
- B) Ünsiyyət analizi
- C) Rol oyunu
- D) Sosial aktivliyin stimulyasiyası
- E) Aydınlaşdırma

390. Koqnitiv-davranış terapiyası (KDT) seanslar arasında fasilə müddəti?

- A) 5 gün
- B) 1-3 həftə
- C) 1 ay
- D) 1 gün
- E) 6-12 ay

391. Koqnitiv-davranış terapiyası (KDT) seansların sayı?

- A) 12-20
- B) 1-3
- C) 6-18
- D) 20-30
- E) 30-35

392. Koqnitiv-davranış terapiyası (KDT) minimal müddəti

- A) 1-2 ay
- B) 1 il
- C) 3 il
- D) 4-6 ay
- E) 1-2 həftə

393. Qəbul edilməyən hiss və impulsların qeyri-şüurdan aktiv çıxarılması necə adlanır?

- A) Asketizm
- B) İnkər etmə
- C) Proyeksiya
- D) Sıxışdırıb çıxarma
- E) Konversiya

394. Daha erkən yaş dövrünə xas olan davranış tərzinə qayıtma necə adlanır?

- A) Sıxışdırıb çıxarma
- B) Affektin təcrid edilməsi

- C) Reqressiya
- D) İnkâr etmə
- E) Rasiionalizasiya

395. Özünə məxsus fikir, hiss və arzuların qeyri-şüuri olaraq başqalarının ayağına yazmaq necə adlanır?

- A) Proyeksiya
- B) Rasiionalizasiya
- C) İnkâr etmə
- D) Sıxışdırıb çıxarma
- E) Reqressiya

396. Lyuşer testində nədən istifadə edilir?

- A) Adam şəkillərindən
- B) Piktoqramlardan
- C) Mürəkkəb ləkələrindən
- D) Həyat sujetlərinin təsviri verilmiş rəsmlərdən
- E) Müxtəlif rəngli kağız parçalarından

397. Hantinqton xoreyası zamanı xoreyabənzər hiperkinezlərin artması hansı hallarda qeyd olunmur?

- A) Söhbət və gərginlik zamanı
- B) Yuxu zamanı
- C) Fiziki aktivlik zamanı
- D) İntellektual aktivlik zamanı
- E) Pasiyent təklikdə olarkən

398. Presenil paranoid zamanı hansı pozuntular rast gəlinmir?

- A) Maddi zərər sayıqlaması
- B) Residual sayıqlamalar
- C) Özünükiçiltmə sayıqlaması
- D) Nevroloji və üzvi psixi pozuntular
- E) Xəstənin intim-seksual həyatı ilə bağlı sayıqlama

399. Qocalıq ağıl zəifliyi zamanı ilk növbədə:

- A) Qavrama pozulur
- B) Düşüncə pozulur
- C) Yaddaş pozulur
- D) İradə pozulur
- E) Təfəkkür pozulur

400. Presenil paranoid zamanı tez-tez rast gəlinən əsas əlamətə aiddir:

- A) Verbal illüziyalar
- B) Psevdohallüsinasiyalar
- C) Sayıqlama ideyası

- D) Pareydolik illüziyalar
- E) Funksional hallüsinasiyalar

401. Atrofiyası zamanı kobud davranış pozuntuları hansı xəstəlikdə nəzərə carpır?

- A) Presenil depressiya
- B) Hantinqton xoreyası
- C) Parkinson xəstəliyi
- D) Pik xəstəliyi
- E) Altsheymer xəstəliyi

402. Alkoqol qısqanclıq sayıqlaması adətən hansı yaşdan sonra yaranır?

- A) 50 yaşdan sonra
- B) 30 yaşdan sonra
- C) 40 yaşdan sonra
- D) 60 yaşdan sonra
- E) 20 yaşdan sonra

403. Alkoqol qəbulunun ələhinə istifadə olunan dərman vasitəsi hansıdır?

- A) Rosuvastatine
- B) Betahistine
- C) Pramipexole
- D) Disulfiram
- E) Mometasone furoate

404. Alkoqol qəbulunun ələhinə istifadə olunan dərman vasitəsi hansıdır?

- A) Aktivləşdirilmiş kömür
- B) Papaverine
- C) Morfine
- D) Parasetamol
- E) Sianamid

405. Alkoqol qəbulunun ələhinə istifadə olunan dərman vasitəsi hansıdır?

- A) Dibazol
- B) Naltrekson
- C) İmodium
- D) Furosemid
- E) Levofloksasin

406. Alkoqol qəbulunun ələhinə istifadə olunan dərman vasitəsi hansıdır?

- A) Akamprosats
- B) Roksitromisin
- C) Spiramisin
- D) Drotaverin
- E) Molsidomin

407. Opioidlərin istifadə edilməsi nəticəsində - kəskin intoksikasiya müalicəsində hansı spesifik antaqonist istifadə olunur?

- A) Diazepam
- B) Haloperidol
- C) Nalokson
- D) Dimedrol
- E) Biperiden

408. Xəstələrin opioid qəbul etməyini dayandırdıqdan sonra remissiyanın formalaşmasına nə qədər vaxt lazımdır?

- A) 6 ay
- B) 3 ay
- C) 4 ay
- D) 12 ay
- E) 4 ay

409. Kannaboidlərdən mütəmadi istifadə zamanı abstinent vəziyyət orta hesabla bərabər olur

- A) 0,5-1 il
- B) 1-2 il
- C) 2-3 il
- D) 3-4 il
- E) 6 ay

410. Barbituratların xroniki istifadə zamanı xəstələrdə ağıl zəifliyi əmələ gəlir

- A) 3-4 il
- B) 1-2 il
- C) 0,5-1 il
- D) 3-5 il
- E) 5-6 il

411. Yalnız kəskin ifadə olunmuş əlamətləri ardan qaldırmaq benzodiazepin trankvilizatorların təyinatının yol verilən müddət

- A) 1 ay
- B) 2 həftə
- C) 2 ay
- D) 6 ay
- E) 3 ay

412. Benzodiazepinlərin yüksək dozada istifadə edəndə abstinent sindrom formalaşma müddəti

- A) 1 ildən çox
- B) 3 aydan çox
- C) 1 ay
- D) 6 aydan çox
- E) 9 ay

413. Benzodiazepinlərin antidotu

- A) Nalokson
- B) Flumazenil
- C) Dimedrol
- D) Kalsium tərkibli preparatlar
- E) Magnezium tərkibli preparatlar

414. Dünyada ən geniş yayılmış stimulyator

- A) Amfetamin
- B) Kokain
- C) Kofein
- D) Ekstazi
- E) Metamfetamin

415.Sadə sərxoşluğun dəyişilmiş forması hansıdır?

- A) İflic
- B) Somatik
- C) Vegetativ
- D) Atrofik
- E) Disforik

416. Alkoqoldan asılılığın kliniki mənzərəsini əsasən hansı üç sindrom təşkil edir?

1. Alkoqola qarşı patoloji meyillik , 2. Astenik sindrom, 3. Alkoqol abstinent sindrom, 4. Depressiv sindrom, 5. Şəxsiyyətin dəyişilməsi (alkoqol deqradasiyası), 6. Vegetativ sindrom, 7. Amnestik sindrom.

- A) 2, 5, 7
- B) 4, 5, 6
- C) 5, 6, 7
- D) 1, 3, 5
- E) 4, 6, 7

417. Miokard infarktının sağalma mərhələsi üçün xarakterik olmayan əlaməti seçin:

- A)Həyəcan və təşviş reaksiyaları
- B) Hipomaniakal vəziyyət
- C) Bəzi hallarda əhval-ruhiyyənin yüksəlməsi
- D) Astenik sindrom
- E) Sadalananlardan heç biri doğru deyil

418.Aşağıdakılardan hansı İtsenko-Kuşing xəstəliyi zamanı meydana çıxan psixonevroloji pozuntulara aid deyil?

- A) Özünütəqsirləndirmə sayıqlama ideyaları
- B) Psixasteniya
- C) Özünüböyütmə sayıqlama ideyaları
- D) Əhval- ruhiyyə fonunun enməsi
- E) Ağırlaşmalar zamanı ümitsizlik hissi və sui-qəsd fikirlərinin yaranması

419.Bazedov xəstəliyi üçün xarakterikdir:

- A) Psixasteniya
- B) Düşüncənin oneyroid tip pozulması
- C) Depressiv əhval-ruhiyyə
- D) Ümumi əzginlik
- E) Oyanıqlıq, yuxu pozuntuları

420.Ürəkdə aparılan cərrahi əməliyyatlardan sonra meydana çıxan psixotik pozuntular üçün səciyyəvi olanları seçin:

1. Qorxu, həyəcan hissi
2. Adətən əməliyyatdan 1 ay sonra və tədricən başlayır
3. Adətən əməliyyatdan 2-6 gün sonra qəflətən başlayır
- 4.Psixosensor pozuntular meydana çıxır

- A) 1, 3, 4
- B) Yalnız 1
- C) Yalnız 2

- D) 2, 4
E) Sadalananlardan hamısı doğrudur

421. İrinli meningit xəstəliyi zamanı müşahidə olunan qalığ əlamətləri bunlardan hansı ola bilər?

- A) Neqativizm
B) Eşitmə hallusinasiyaları
C) Hallusinator- paranoid sindrom
D) Əqli zəiflik
E) Heç biri doğru deyil

422. Keçirilmiş somatik xəstəliklərdən sonra yaranan astenik hal üçün doğru olmayan müddəaları seçin:

1. Hiperesteziya
 2. Hiposteziya
 3. Demensiya
 4. Affektiv labillik
 5. Tez yorulma
- A) 1, 3
B) 1, 4, 5
C) 2,3
D) 3, 4
E) Heç biri doğru deyil

423. Ağciyər vərəmi üçün xarakterik olmayan psixi pozuntu hansıdır?

- A) Düşüncənin oneyroid tipli pozulması
B) Əhval- ruhiyyənin dəyişkənliyi
C) Əsassız nikbinlik, eyforiya
D) Asteniya
E) Nadir hallarda amentiv tipli ekzogen reaksiyala

424. QİÇS xəstəliyi zamanı müşahidə olunan əlamətlər hansılardır?

1. Əksər hallarda təşviş, həyəcan
 2. Psevdohallusinasiyalar
 3. Xəstəliyin aktiv fazasında sürətlə artan ağıl zəifliyi
 4. Özünü böyütmə sayıqlama ideyaları
 5. Ölüm qorxusu
- A) 1, 2, 4
B) 1, 3, 5
C) 1, 3, 4
D) 1, 2, 5
E) 2, 3, 4

425. Adisson xəstəliyi zamanı aşağıdakılardan hansı müşahidə olunmur?

- A) Düşüncə pozuntuları
B) Əhval- ruhiyyənin daimi enməsi
C) Yuxu pozuntuları
D) Əhval-ruhiyyənin səbəbsiz qalxması
E) Taktil hallusinasiyalar

426. Qanazlığı ilə əlaqədar meydana çıxan psixi pozuntular əsasən hansı sferanı əhatə edir?

- A) Qavrama sferasını
B) Affektiv sferanı

- C) Təfəkkür sferasını
- D) Meyl pozuntuları
- E) Düşüncə sferasını

427. Xroniki gedişə malik ensefalit zamanı müşahidə olunan əsas əlamətlər bunlardır:

1. Autizm
 2. Əhval-ruhiyyənin qalxması
 3. Emosiyaların enməsi
 4. Təfəkkürün parçalanması
- A) 1, 2
 - B) 2,4
 - C) Yalnız 2
 - D) Yalnız 3
 - E) 1, 3, 4

428. Aşağıdakılardan hansı uşaqlıq dövrü həyəcan pozuntularından biridir?

- A) Tourette sindromu
- B)Reaktiv bağlanma pozuntusu
- C)Hiperaktivlik pozuntusu
- D) Ayrılıq təşvişi pozuntusu
- E) Davranış pozuntusu

429. Uşaqlarda anaklitik depressiya məfhumunun əsasını kim qoymuşdur?

- A) Krepelin
- B)Erikson
- C)Piaje
- D)Freyd
- E) Spitz

430. Uşaqlarda normal inkişaf olaraq yad adam təşvişinin ortaya çıxdığı ortalama yaş dövrü aşağıdakı bəndlərdən hansında düzgün verilmişdir?

- A) 6 – 10 ay
- B) 20 – 24 ay
- C) 10 – 18 ay
- D) 18 – 20 ay
- E) 24 aydan sonra

431. Tourette sindromu olan uşaqda aşağıdakılardan hansı uyğun müalicə metodu deyildir?

- A) Lorazepam
- B) Klonidin
- C) Metilfenidat
- D) Psixososiya
- E) Pimozid

432. Aşağıdakı sindromlardan hansının tərkib hissəsini motor və vokal tiklər təşkil edir?

- A) Ganzer sindromu
- B) Tourette sindromu
- C)Kotar sindromu
- D)Kanner sindromu
- E)Uilson (Wilson) sindromu

433. Palipraksiya əsasən uşaqlarda hansı xəstəlikdə daha çox müşahidə edilə bilər?

- A) Diqqət əksikliyi hiperaktivlik sindromu
- B) Asperger sindromu
- C) Kanner sindromu
- D) Gilles de la Tourette sindromu
- E) Kotar sindromu

434. Yeni məktəbə başlayan 7 yaşında oğlan uşağında məktəbdə heç kimlə danışmama və oynamama şikayətləri var. Evə gəldikdə isə valideyn hər şeyin normal olduğunu ifadə edir. Ön planda ehtimal olunan diaqnoz aşağıdakılardan hansıdır?

- A) Ərkəsöyünlük
- B) Ayrılıq təşvişi pozuntusu
- C) Selektiv mutizm
- D) Uşaqlıq depressiyası
- E) Hiperaktivlik sindromu

435. Aşağıdakı diaqnozlardan hansı autizm spektr pozuntularından deyildir?

- A) Kanner Sindromu
- B) Asperger sindromu
- C) Atipik Autizm
- D) Autizm
- E) Reaktiv bağlanma pozuntusu

436. Epilepsiya və davranış pozuntusu olan uşaqlarda hansı neyroleptik qətiyyən verilməməlidir?

- A) Klozapin
- B) Risperidon
- C) Kvetiapin
- D) Tioridazin
- E) Aripiprazol

437. 1. Koprolalia 2. Trixotillomania 3. Palipraksia 4. Sosial fobiya

Yuxarıdakılardan hansı(lar) sadəcə simptomdur?

- A) 1, 3
- B) 1, 2
- C) 2, 3
- D) 2, 4
- E) 3, 4

438. 14 yaşlı pasiyent eyni hərəkətləri təkrarladığından şikayət edir. O bildirir ki, bunun mənasız olduğunu dərk edir və narahat olur. Həkimin taktikası belə olmalıdır:

- A) Obsessiv- kompulsiv pozuntu diaqnozu qoyulmalıdır
- B) Daha dərin dəyərləndirmə aparılmalıdır
- C) Tik pozuntusundan şübhələnmək lazımdır
- D) Xəstə hospitalizasiya olunmalıdır
- E) Təcili medikamentoz müalicəyə başlanmalıdır

439. Aşağıdakı şkalalardan hansı uşaq və yeniyetmələrdə obsessiv-kompulsiv pozuntunu təsdiq etmək üçün tətbiq olunur?

- A) Edinburg
- B) PANS
- C) Hamilton
- D) Yale-Brown

E) Mchat

440. Aşağıdakı şkalalardan hansı uşaq autizminin skringi zamanı istifadə olunur?

- A) Hamilton
- B) PANS
- C) Mchat
- D) Edinburg
- E) Yale-Brown

441. Aşağıdakı şkalalardan hansı uşaqlar üçün skring məqsədi daşıyır?

- A) SDQ
- B) DAWBA
- C) PANS
- D) WURS
- E) GDS- SV

442. Sadalanan simptomlardan hansı autizm spektr pozuntusuna daha xasdır?

- A) Steriotipik hərəkətlər
- B) Baş ağrıları
- C) Göz kontaktının olması
- D) Hiperaktivlik
- E) Yuxusuzluq

443. Autizm spektr pozuntusunun erkən əlamətlərindən biri verilənlərdən hansıdır?

- A) Öz adına reaksiya vermək
- B) Yuxusuzluq
- C) Hərəkətin olması
- D) Hiperaktivlik
- E) Sensor dissosiasiya

444. Uşaqlarda müşahidə olunan inkişaf pozuntularının səbəbi nədir?

- A) Uşaq yaşlarında stressə reaksiya
- B) Peyvəndə reaksiya
- C) Anadangəlmə patologiyalar
- D) Zorakılıq
- E) 3-5 yaş arası fiziki travma

445. Depressiv və disforik vəziyyətdə olan uşaqlarda bu simptomlardan hansı üstünlük təşkil edir?

- A) Yaddaşın güclənməsi
- B) Yuxusuzluq
- C) Diqqətin güclənməsi
- D) Somato-vegetativ simptomlar
- E) Maniakal pozuntu

446. Aşağıdakı simptomlar nəin əlaməti ola bilər?

1. Sosial kommunikasiyanın daimi çatışmazlığı
2. Məhdudiyətlər, davranışda təkrar hərəkət ola bilər
- 3 Bu pozuntular intellektual əlilliyi ilə izah edilmir.

- A) Autistik spektr
- B) Hiperaktivlik
- C) Tik pozuntusundan
- D) Bipolar pozuntusu

E) Yuxu pozuntusu

447. Uşaqlarda təşviş pozuntuları hallarda göstərilən yardım nədən ibarətdir

- A) Elektrokonvulsif terapiya (EKT), mirtazapin
- B) Psixoedukasiya, paroksetin
- C) Psixoterapiya
- D) Dərin transcranial maqnit stimullaşdırma
- E) Stasionara yerləşdirmək

448. "Gözləmə nevrozu" hansı pozuntuya uyğun gəlir?

- A) OKP
- B) Sosial fobiyalar
- C) Təşvişli pozuntu
- D) Panik pozuntu
- E) Dissosiativ- konversion pozuntular

449. Generalizə olunmuş təşviş pozuntusu davam etmə müddəti:

- A) 6 aydan az olmayaraq
- B) 4 aydan çox olmayaraq
- C) 1 ay ərzində
- D) 2 həftə ərzində
- E) Bir necə qün ərzində

450. Təşviş pozuntuları zamanı psixi vəziyyətə aid olan əlamət:

- A) İstiliyin gəlməsi
- B) Tərləmə
- C) Titrəmə
- D) Ölüm qorxusu
- E) Əsmə hissi

451. Başgicəllənmə və zəiflik halı təşviş pozuntusu zamanı hansı əlamətlərə aiddir?

- A) Psixi vəziyyət əlamətləri
- B) Veqetativ əlamətlər
- C) Psixotik əlamətlər
- D) Döş qəfəsinə aid əlamətləri
- E) Digər qeyri-spesifik əlamətlər

452. Hansı nevrotik pozuntu zamanı cənqolmalar təsadüf ola bilər?

- A) Ola bilməz
- B) Obsessiv-kompulsiv pozuntu zamanı
- C) Sosial fobiyalar zamanı
- D) Generalizə olunmuş təşviş pozuntusu zamanı
- E) Dissosiativ-konversion pozuntu zamanı

453. Hansı əlamətlər nevrasteniyaya deyilir,

- A) Səbəbsiz qorxular
- B) Yüksək psixi və fiziki tükənmə
- C) Daimi yorğunluq hissi, baş ağrıları
- D) Artmış küsəyənlilik
- E) Hipersteziya

454. Paroksizmal təşviş pozuntu xarakterizə olunur:

- A) beyin qabığında patomorfoloji dəyişikliklər ilə
- B) perefirik iflic ilə
- C) Vegetativ funksiyaların pozuntuları ilə
- D) heç biri
- E) hamısı

455. Hansı xəstəliklərin inkişafı nevroz ilə patogenetik bağlılığı yoxdur

- A) Nevrotik xəstəlik
- B) Hepatit
- C) Hiperasid qastrit
- D) Hipotonik xəstəlik
- E) Mədənin xora xəstəliyi

456. Rituallar müşahidə olunur

- A) Sarışan hallarda nevrozlarda
- B) Nevrasteniyalarda
- C) İsterik Nevrozlarda
- D) Bütün nevrozlarda
- E) nevrozlara xarakterik deyil

457. Paroksizmal təşviş pozuntuda hansı müalicə metodları istifadə olunmur

- A) Psixoterapiya
- B) Trankvilizatorlar
- C) Antidepressantlar
- D) Litiy duzları
- E) Fizioterapiya

458. Təfəkkürün hansı pozuntusu OKP-da rast gəlinir

- A) Patoloji müfəssəlik
- B) Sarışan hallar
- C) Sayıqlama
- D) Hallüsinasiyalar
- E) Rezonyorluq

459. Aşağıda qeyd olunanların hansı dissosiativ-konversiyon pozuntuya xarakterik deyil

- A) Proqrident gedişə malikdir
- B) Qadınlarda daha tez-tez rast gəlinir
- C) Müalicədə psixoterapiya və psixotrop preparatlardan istifadə olunur
- D) Xəstələrdə emosional labillik və infantilizm olur
- E) Mutizm

460. Sayıqlama fikirlər hansı aşağıda qeyd edilənlərdə müşahidə olunmur?

- A) Şizoaffektiv pozuntuda
- B) Şizofreniyada
- C) Nevrasteniyada
- D) Depressiyalarda
- E) Dissosiativ-konversiyon pozuntuda

461. Somatoform pozuntulara aiddir:

- A) Trixotillomaniya
- B) Dissosiativ pozuntular
- C) Tiklər (uşaq və yeniyetmə yaşlar)
- D) De La Turetta sindromu
- E) Heç biri

462. Düşüncəli simulyasiya hansına aiddir ?

- A) Nevrasteniya
- B) Deissosiativ-konversion pozuntusu
- C) Obsessiv-kompulsiv pozuntusu
- D) Heç birinə
- E) Somatoform pozuntular

463. Baş beynin üzvi patologiyası olan xəstələrdə meydana çıxma bilər:

- A) Assosiyasaların sürətlənməsi, iştahın artması, yuxunun pozulması
- B) Yaddaşın zəyifləməsi, emosional labillik
- C) Hərəkəti oyanıqlıq, assosiyasaların sürətlənməsi, mənasız müdrüklük etmək
- D) Assosiyasaların sürətlənməsi, mutizm, əhval ruhiyyənin enməsi
- E) Əhval ruhiyyənin yüksəlməsi, assosiyasaların sürətlənməsi, mənasız müdrüklük etmək

464. Disforiya aşağıda sadalanan xəstəliklərin hansı üçün daha xarakterikdir ?

- A) Baş beynin üzvi patologiyası
- B) Obsessiv – kompulsiv pozuntu
- C) Demensiya
- D) Nevrasteniya
- E) Təşvişli tipli şəxsiyyət pozuntusu

465. Ləng, monoton, artıq detalizasiya ilə nitq hansı pasiyentlərə məxsusdur:

- A) Katatoniyalı pasiyentlərə
- B) Təqib sayıqlaması olan pasiyentlərə
- C) Nəhənglik sayıqlaması olan pasiyentlərə
- D) Baş beynin üzvi patologiyası olan pasiyentlərə
- E) Kandinski-Klerambo sindromu olan pasiyentlərə

466. Baş beynin üzvi xəstəliyi zamanı rast gəlinir:

- A) Yadda saxlamanın çətinləşməsi
- B) Exomimiya
- C) İnterpretativ sayıqlama
- D) Təfəkkürün sayıqlama fabulası üzərinə yönəlməsi
- E) Konfabulasiyalar

467. Epileptik psixoza daha xarakterikdir:

- A) İpoxondrik sayıqlama
- B) Münasibət sayıqlaması
- C) Dini sayıqlama
- D) Qısqancılıq sayıqlaması
- E) Kotar sindromu

468. KBT-nin kəskin dövründə meydana çıxır:

- A) Əks-səda simptomlar müşahidə olunur
- B) Aktiv neqativizm müşahidə olunur
- C) Təkrarlanan əlamətlər müşahidə olunur
- D) Düşüncə pozuntuları

E) Ətrafdan kiminsə tərəfinnən təsir hissi müşahidə olunur

469. Epileptik statusda xəstəyə qulluğun əsas qaydası:

- A) Yüksək doz nootroplardan istifadə
- B) Gücləndirilmiş nəzarət
- C) Sıxıdırılmamaq rejimi
- D) Tibbi-pedaqoji tədbirlərin aparılması
- E) Ödemin aradan götürülməsi

470. Baş beynin üzvi patologiyası olan xəstələr üçün xarakterikdir:

- A) Emosiyaların ambivalentliyi, emosiyaların kəsikliyi
- B) Emosional labillik, kövrəlmə, yaddaşın zəifləməsi
- C) Hipomaniakal əhval ruhiyyə, patoloji affekt
- D) Suisidal tendensiyalı depressiya
- E) Exolaliya, exopraksiya, exomimiya

471. Emosional reaksiyaların davamsızlığı və emosional kövrəklik xarakterikdir:

- A) Reaktiv psixoz üçün
- B) Asıllı şəxsiyyət pozuntusu üçün
- C) Hebefrenik şizofreniya üçün
- D) Baş beynin üzvi patologiyası üçün
- E) Katatonik şizofreniya üçün

472. Baş beynin üzvi xəstəliyin uzaq dövründə meydana çıxıb bilər:

- A) Maniakal və depressiv sindromlar
- B) Astenik və avtomatizm sindromları
- C) Psixo-organik və konvulsiv sindromlar
- D) Astenik və maniakal sindromlar
- E) Maniakal və parafren sindromlar

473. Narkolepsiya nədir?

- A) Gündüz vaxtı meydana gələn dəfəndilməz yuxu tutmaları və qəfil yuxulama tutmaları ilə xarakterizə olunur
- B) Hiposomniyalara aiddir,
- C) Yuxu zamanı apnoe
- D) Gündüz vaxtı meydana gələn dəfəndilməz baş ağrısı tutmaları və qəfil apnoe tutmaları ilə xarakterizə olunur
- E) Hipnohagik hallyusinasiyalarla əlaqədar bir həftə davamedən sindrom

474. Aşağıdakılardan hansı Parasomniyalara aiddir?

- A) Yuxu zamanı epileptik tutmalar
- B) Gecə qarabasmaları, lunatizm
- C) Səsli hallyusinasiyalar
- D) İmperativ hallyusinasiyalar
- E) Çoxsaylı düşüncə pozğunluqları

475. Psixiatriya üzrə Oksfords dərslərinə əsasən, yuxudagəzmə (lunatizm) zamanı hansı preparat qrupundan istifadə olunur?

- A) Benzodiazepinlər
- B) Antipsixotik
- C) Tri- və heterosiklik antidepressantlar (TSA)
- D) MAO inhibitorları (MAOI)
- E) Selektiv inhibitorlar (SNGTSİ)

476. Psixogen qusma nədir?

- A) İntoksikasiya tipli qusma
- B) Patoloji ideyalarla müşayiət olunan xəstənin özünüqusdurması halı
- C) Qurd invaziyası səbəbilə meydana gələn qusma
- D) Xora xəstəliyi ilə əlaqədardır
- E) Orqanik səbəblər olmadan yaranan xroniki və epizodikqusma

477. 17 yaşlı qız olan pasientin valideynləri onun çəkisininkəskin şəkildə azalmasından, arıq bədən quruluşunusaxlamaq istədiyindən, menstrual siklin pozulmasından, kökəlmə qorxusunun olmasından və özünü kök hesab etməsindən şikayət edirlər. İlk diaqnoz necə ola bilər?

- A) Sinir anoreksiyası
- B) Əsəb bulimiyası
- C) Şəkərli diabet
- D) Şəxsiyyət pozğunluğu
- E) Bipolyar pozğunluq

478. Bipolyar affektiv pozuntunun depressiv epizodu zamanı rast gəlinən əsas simptomları qeyd edin

1. Ölüm və ya intihar haqqında təkrarlanan düşüncələr, yaxud intihara yönəlmiş davranış
2. Hər hansı tipdə yuxunun pozulması
3. Adətən xəstə üçün xoş olan məşğuliyyətə qarşı marağın və alınan həzzin aşkar şəkildə azalması
4. Özünə inamın və özünü qiymətləndirmənin aşağı düşməsi
5. Enerjinin azalması və yorulmanın artması
6. Həyəcan və ya ləngimə ilə müşayiət olunan psixomotor aktivliyin pozulması

- A) 1,3
- B) 1,2
- C) 3,5
- D) 2,5
- E) 4,6

479. Sadalananlardan hansı ikinci tip BAP üçün xarakterik deyil ?

- A) Müalicəsi zamanı hamilə olan və ya hamiləliyi planlaşdıran qadınlarda Li preparatlarına üstünlük vermək lazımdır
- B) Hipomaniakal epizod
- C) Ən azı bir dəfə müşahidə olunan depressiv epizod
- D) Maniakal və ya qarışıq epizod
- E) Sadalananların heç biri xarakterik deyil

480. Depressiyanın müalicəsi zamanı əldə edilən remissiya halı üçün aşağıdakı fikirlərdən yalnız ikisi doğrudur:

1. Tətbiq olunan müalicə simptomların keçməsi və bu halın ən az 6 ay davam etməsi ilə nəticələnir
2. Tətbiq olunan müalicə simptomların keçməsi və bu halın maksimum 6 aya qədər davam etməsi ilə nəticələnir
3. Tətbiq olunan müalicə simptomların keçməsi və 12 ay müddətində yenidən təkrarlanması ilə nəticələnir
4. Remissiya halında olan xəstə üçün ən çox rast gəlinən qalıq simptomlar depressiv əhval-ruhiyə, intihar fikirləri və psixomotor yavaşlamadır
5. Remissiya əldə etmək üçün tətbiq olunan müalicə tezliklərinin sayı artdıqca xəstəliyin yenidən meydana çıxma riski artır

- A) 1, 5
- B) 1, 4

- C) 2, 3
- D) 4, 5
- E) 2, 5

481. Aşağıda sadalanan fikirlərdən doğru olanı seçin.

- A) Depressiv epizodun davam etmə müddəti 7 gün olmalıdır
- B) Depressiv epizodun davam etmə müddəti 14 gün olmalıdır
- C) Distimiya zamanı depressiv epizodun davam etmə müddəti 1 ildən artıq olmamalıdır
- D) Rekurrent depressiv pozuntu zamanı depressiv epizodun davam etmə müddəti 1 ilə qədər olmalıdır
- E) Rekurrent depressiv pozuntu zamanı ən azı 3 depressiv epizod müşahidə olunur

482. Depressiyanın müalicəsi zamanı tətbiq edilən taktikalardan biri doğru deyil.

- A) Psixotik simptomları olan depressiyanı müşayiət edən psixomotor həyəcan zamanı əsas terapiyaya ən azı 6 ay müddətində benzodiazepin trankvilizatorlarını əlavə etmək lazımdır
- B) Antidepressant və neyroleptiklərə rezistent olan xəstələrə litium duzlarının əlavə edilməsi məqsədə uyğundur
- C) Psixotik simptomları olan depressiyadan əziyyət çəkən xəstənin stasionarda müalicəsi daha məqsədə uyğundur
- D) Təkrarlanan rekurrent depressiya zamanı tətbiq olunan antidepressantlı profilaktik terapiya pasiyentin kəskin depressiv vəziyyətdən çıxması üçün tətbiq edilən doza üzrə aparılmalıdır
- E) Atipik depressiyadan əziyyət çəkən xəstələrin müalicəsinə TSA ilə başlamaq məqsədə uyğun deyil

483. Bipolyar affektiv pozuntusu diaqnozunun təyin edilməsi üçün, xəstənin anamnezində ən azı neçə affektiv epizodun baş verməsi lazımdır?

- A) 2
- B) 1
- C) 3
- D) 4
- E) 2-dən artıq

484. Bipolyar pozuntunun yaşlı əhali arasında həyat ərzində yayılması göstəriciləri neçə faiz təşkil edir?

- A) 1,6 %
- B) 2,4 %
- C) 10-20 %
- D) 2,5-10 %
- E) 1 %

485. Aşağıda sadalanan əlamətlərdən hansı, depressiyanın diaqnostikası üçün əsas əlamətlərdən hesab edilir?

- A) Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı
- B) Özünəinamin və özünüqiymətləndirmə hissənin enməsi
- C) Energetik potensialın enməsi
- D) Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hiss
- E) İstənilən növ yuxu pozuntusu (yuxusuzluq)

486. Aşağıdakılardan hansı düzgündür

- A) Rekurrent depressiv epizod-ifadə səviyyəsinə görə yüngül, orta ifadəli, ağır olur; epizodların sayı 2 və ya artıq olur; epizodların davamlılığı 2 və ya artıq həftə olur

- B) Distimiya-ifadə səviyyəsinə görə yüngül, orta ifadəli, ağır olur; epizodların sayı 1 olur; epizodların davamlılığı 2 və ya artıq həftə olur
- C) Depressiv reaksiya-ifadə səviyyəsinə görə yüngül, orta ifadəli olur; epizodların sayı 1 və ya artıq olur; epizodların davamlılığı 2 və ya artıq həftə olur
- D) Depressiv reaksiya-ifadə səviyyəsinə görə yüngül olur; epizodların sayı 1 olur; epizodların davamlılığı 2 və ya artıq həftə olur
- E) Rekkurent depressiv epizod – ifadə səviyyəsinə görə yüngül, orta ifadəli, ağır olur; epizodların sayı 2 və ya artıq olur; epizodların davamlılığı 2 və ya artıq il olur

487. İntihar cəhdlərinin yüksək təhlükəsi ilə əlaqədar olan sosial-demografik faktoru seçin

- A) İntihara irsi meyillilik və digər insan tərəfindən icra olunan intiharın müşahidəsi
- B) Anamnezdə əvvəl yaşanan intihar cəhdləri
- C) Alkoqol və narkotik maddələrin qəbulu
- D) İntihara dair fikirlərin, qərar və planların mövcudluğu
- E) Depressiyanın ağır somatik xəstəliklə yanaşı getməsi

488. Depressiyanın, müalicədən əvvəl müalicə zamanı və müalicədən sonra ağırlıq dərəcəsinin ölçülməsi üçün istifadə olunur:

- A) Hamiltonun depressiya reytingi cədvəli
- B) Breslau skrining metodu
- C) Yel-Braun cədvəli (Y-BOCS)
- D) Pozitiv və Neqativ sindromlar cədvəli (PANSS)
- E) Liebovitz şkalası

489. Depressiyanın müalicəsi zamanı ilkin seşim preparatlarına hansı qrupun nümayəndələri aiddir?

- A) SİUSİ və atipik antipsixotiklərin kombinasiyası
- B) Tri- və ya heterosiklik antidepressantlar
- C) Monoaminoksidaza inhibitorları
- D) SİUSİ, SNİUSİ
- E) SNİUSİ və trisiklik antidepressant kombinasiyası

490. Siklotimiya üçün xas olan diaqnostik kriteriyaları seçin

- A) Depressiv epizod-tələb olunur(ağır formadan başqa); Maniakal və ya qarışıq epizod - qeyd edilmir; Hipomaniakal epizod-2 il ərzində dəfələrlə
- B) Depressiv epizod-1 və ya artıq tələb olunur; Maniakal epizod-qeyd edilmir; Hipomaniakal epizod-qeyd edilmir
- C) Depressiv epizod-2 və ya artıq tələb olunur(ağır formadan başqa); Maniakal epizod-qeyd edilmir; Hipomaniakal epizod-qeyd edilmir
- D) Depressiv epizod-1 və ya artıq tələb olunur; Maniakal epizod-qeyd edilmir; Hipomaniakal epizod-1 və ya artıq tələb olunur
- E) Depressiv epizod-tələb olunmur ancaq səciyyəvidir; Maniakal epizod-1 və ya artıq tələb olunur; Hipomaniakal epizod-tələb olunmur ancaq səciyyəvidir

491. Maniakal epizodların müalicəsi zamanı Litium preparatını sutkalıq dozası neçə mq təşkil edir?

- A) 1500-2100
- B) 3000
- C) 300
- D) 3600
- E) 600

492. Bipolyar affektiv pozuntunun müalicəsində valproatın sutkalıq dozası neçə mq təşkil edir?

- A) 315
- B) 50-100
- C) 1000-2000
- D) 0,5-1,2 mmol/l
- E) 1000-2500 mmol/l

493. Aşağıda sadalananlardan hansı amil patoloji yuxulu vəziyyəti yarada bilər?

- A) Sadalananlardan hamısı
- B) Güclü yorulma
- C) Məcburi yuxusuzluq
- D) Somatik astenizasiya
- E) Həddən artıq emosional gərginlik

494. Patoloji yuxulu vəziyyət üçün hansı meyar uyğun deyil?

- A) Oyandıqdan sonra kəskin hallüsinator paranoid vəziyyət bir neçə günədək davam edir
- B) Yuxugörmələr çox aydın və qorxunc obrazlar şəklində olur
- C) Xarici aləmin real obyektləri və dəhşətli yuxugörmələr üst - üstə düşür
- D) Oyandıqdan sonra reallığın tam amneziası qeyd olunur
- E) Yuxugörmələr fraqmentar şəkildə xatırlanır

495. Kiçik sahəli, bağlı məkan (lift, tünel) qorxusu nəyə aiddir?

- A) akrofobiya
- B) tanatofobiya
- C) niktofobiya
- D) klaustrofobiya
- E) aqorafobiya

496. Anksiolitiki (trankvilizator) depressiyanın müalicəsinin hansı hallarında təyin etmək lazımdır?

- A) Depressiyanın istənilən növündə
- B) Əgər depressiya ifadəli təşviş və ya ajitasiya ilə müşayiət olunursa
- C) Bipolyar depressiya zamanı
- D) Depressiya zamanı anksiolitik (trankvilizator) təyin olunmamalıdır
- E) Rrekurrent depressiya zamanı

497. Akatiziya nə deməkdir?

- A) Patoloji hövsələsizlik
- B) Əzələ gərginliyi, hipokineziya, sakitlik tremoru
- C) Ortostatik hipotoniya
- D) Kardioqrammada QT intervalının uzadılması
- E) Üz hiperkinezləri (çeynəmə hərəkətləri, dil tremoru, göz qırpma)

498. Hallusinator-sayıqlama oyanmasını aradan qaldırmaq üçün hansı preparatdan istifadə etmək zəruridir?

- A) Neyroleptik
- B) Antidepressant
- C) Normotimik
- D)Trankvilizator
- E) Nootrop

499.Sadalanan pozuntulardan intellektin inkişafdan qalmasına aid olanı hansıdır?

- A) Üzvi ağ ılzəfliyi

- B) Totalağılzəifliyi
- C) Konsentrik ağılzəifliyi
- D) Lakunar ağılzəifliyi
- E) Anadangəlmə ağılzəifliyi

500. Pasiyent bəyan edir ki, vaxtaşırı olaraq onun başına yad olan fikirlər daxil olur və ona elə gəlir ki, bu fikirlər onun başına qonşusu tərəfindən yeridilir. Söhbət hansı təfəkkür pozuntusundan gedir?

- A) Yüksək qiymətli fikirlər
- B) Perseverasiyalar
- C) Sayıqlama fikirləri
- D) Rezonyorluq
- E) Sarışan fikirlər

Ədəbiyyat

Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.

Nadir İsmayılov Psixiatriya, Bakı 2004

İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008

МайклГельдер, ДенисГет, РичардМейно. «Оксфордское Руководство по Психиатрии»; Второе издание; том 1; Издательство «Сфера», перевод с английского; 1999 г.

Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г

Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 12 iyun 2001 г.
<http://www.health.gov.az/article.php?qanun13>

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı. Azərbaycan Respublikasında Psixi Sağlamlıq Sistemi Haqqında ÜST-PSSQV. 2007
http://www.who.int/mental_health/evidence/azerbaijan_who_aims_report_azerbaijani.pdf

Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Hərbi-həkim ekspertizası haqqında" 24 mart 2000-ci il tarixdən 95 sayılı Əmr

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi "Huquq ədəbiyyatı" nəşriyyatı Bakı 2006

Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası qanunu <http://mednet.az/>

G. Gəraybəyli, M. Sultanov, R. Qəmərinski İnterpersonal psixoterapiya, Bakı 2010 il.

AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə kliniki protokol, Bakı, 2009

N.A. Əliyev, F.İ. Məmmədova, M.Z. Sultanov. Əsas psixiatrik reyting (psixometrik) cədvəllərinin toplumu. Bakı. 2009 -cu il

Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005

Azərbaycan Respublikasının Səhiyyə Nəzirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2008

Филипп Дж. Яничак, Джон М. Дэвис, Шелдон Х. Прексорн, Фрэнк Дж. Айд Принципы и практика психофармакологии (пер с англ) Киев Ника-Центр 1999

B. Əsədov, R. Qəmərinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi.
Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009

Машковский М. Д. Лекарственные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.

Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Psixi pozuntuların ilkin tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi üzrə tədris-metodik vəsait. Bakı 2011

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011

Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə klinik protokol (2-ci nəşr yeniləşdirilmiş). Bakı, 2021

Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol (2-ci nəşr, yenilənmiş). Bakı, 2021. (2-ci nəşr, yenilənmiş) Bakı, 2021

Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol (2-ci nəşr, yeniləşdirilmiş). Bakı, 2021